

## Sərmayələrin idarə edilməsi üzrə test tapşırıqları

1. İnvestisiya layihəsinin tərfi hansı variantda düzgün verilmişdir?

A) Kapital qoyuluşu tələb edən və əsas fondun yaradılması məqsədi istiqamətində fəaliyyət göstərən layihələrdir

B) Yeni sistemlərin və texnologiyaların yaradılması, nou-xau və digər kəşflər, yeniliklər məqsədi daşıyan layihələrdir

C) Yeni proqram kompleksinin yaradılması, yeni məhsulun yaradılması, elmi araşdırmalar ilə bağlı layihələrdir

D) Müəssisələrin reformu, yeni idarəetmə sisteminin konsepsiyası, yeni təşkilatın yaradılması və beynəlxalq forumların keçirilməsi ilə bağlı layihələrdir

E) Müəssisələrin özəlləşdirilməsi, audit sisteminin yaradılması, yeni vergi sisteminin tətbiqi və iqtisadiyyat ilə bağlı olan bütün layihələrdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

2. Təşkilati layihələrin tərfi hansı variantda düzgün verilmişdir?

A) Yeni sistemlərin və texnologiyaların yaradılması, nou-xau və digər kəşflər, yeniliklər məqsədi daşıyan layihələrdir

B) Müəssisələrin reformu, yeni idarəetmə sisteminin konsepsiyası, yeni təşkilatın yaradılması və beynəlxalq forumların keçirilməsi ilə bağlı layihələrdir

C) Müəssisələrin özəlləşdirilməsi, audit sisteminin yaradılması, yeni vergi sisteminin tətbiqi və iqtisadiyyat ilə bağlı olan bütün layihələrdir

D) Kapital qoyuluşu tələb edən və əsas fondun yaradılması məqsədi istiqamətində fəaliyyət göstərən layihələrdir

E) Yeni proqram kompleksinin yaradılması, yeni məhsulun yaradılması, elmi araşdırmalar ilə bağlı layihələrdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

3. İqtisadi layihələrin tərfi hansı variantda düzgün verilmişdir?

A) Yeni proqram kompleksinin yaradılması, yeni məhsulun yaradılması, elmi araşdırmalar ilə bağlı layihələrdir

- B) Yeni sistemlərin və texnologiyaların yaradılması, nou-xau və digər kəşflər, yeniliklər məqsədi daşıyan layihələrdir
- C) Müəssisələrin reformu, yeni idarəetmə sisteminin konsepsiyası, yeni təşkilatın yaradılması və beynəlxalq forumların keçirilməsi ilə bağlı layihələrdir
- D) Müəssisələrin özəlləşdirilməsi, audit sisteminin yaradılması, yeni vergi sisteminin tətbiqi və iqtisadiyyat ilə bağlı olan bütün layihələrdir
- E) Kapital qoyuluşu tələb edən və əsas fondun yaradılması məqsədi istiqamətində fəaliyyət göstərən layihələrdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

4. Layihənin ətraf mühit faktorlarına aid olan elementlər hansı variantda tam düzgün göstərilmişdir?

- A) Coğrafi, ekoloji, müqavilələr, maliyyə
- B) İdarəetmə vasitələri, hüquqi, sosial, psixoloji
- C) Maliyyə, İqtisadi, siyasi, təşkilati
- D) İştirakçılar, mədəni, hüquqi, iqtisadi
- E) Texnoloji, iştirakçılar, müqavilələr, iqtisadi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

5. Layihənin predmet sahəsi hansı variantda düzgün ifadə edilmişdir?

- A) Layihənin məqsədini, qarşısında qoyulan tapşırıqları və bu əsasda müəyyənləşən işləri, onların həcmi və tələb olunan ehtiyatları müəyyənləşdirir
- B) Layihənin təşkilati və idarəetmə qərarlarını müəyyənləşdirir
- C) Layihənin məqsədini, qarşısında qoyulan tapşırıqları və bu əsasda müəyyənləşən işləri müəyyənləşdirir
- D) Layihənin nəticələri ilə bağlı tələb və standartları müəyyənləşdirir
- E) Layihənin müvəffəqiyyət meyarlarını müəyyənləşdirir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

6. Dəyişən xərclər hansı variantda doğru ifadə edilmişdir?

A) İstehsalın həcmnin dəyişməsindən asılı olmayan xərclərdir

B) Qəbul edilən qərarlardan asılıdır

C) İstehsalın həcmindən asılı olaraq dəyişir, yəni müəssisənin işgüzar aktivlik səviyyəsindən asılıdır

D) Keçən dövrün xərcləridir

E) Resursların məhdudluğu halında qərar qəbul edilərək əlavə edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

7. Daimi xərclər hansı variantda doğru ifadə edilmişdir?

A) İstehsalın həcmindən asılı olaraq dəyişir, yəni müəssisənin işgüzar aktivlik səviyyəsindən asılıdır

B) İstehsalın həcmnin dəyişməsindən asılı olmayan xərclərdir

C) Müvafiq norma, normativ, limitlə müəyyən istehsalın həcmi üçün nəzərdə tutulur

D) Qəbul edilən qərarlardan asılıdır

E) Əlavə məhsul partiyası hazırlandıqda meydana çıxır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

8. Bu halda layihənin səmərəliliyi adətən elə xarakterizə olunur ki, layihənin səmərəli realizə olunması üçün məcmuu əldə olunan gəlirlər xərcləri üstələməlidir. Yuxarıda qeyd edilən investisiyaləşdirilmiş layihələrdə səmərəliliyin qiymətləndirilməsinin hansı qrupunun izahıdır?

A) Metodiki

B) Metodoloji

C) Əməliyyatlaşdırılmış

D) İqtisadi

E) Sosial

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

9. Layihənin xüsusiyyətini və onun əhatə dairəsini-konkret göstəricilərin səmərəliliyinin mahiyyətini, onların strukturunu və sintezini təyin edir. Yuxarıda qeyd edilən investisiyalaşdırılmış layihələrdə səmərəliliyin qiymətləndirilməsinin hansı qrupunun izahıdır?

A) Metodiki

B) Metodoloji

C) Əməliyyatlaşdırılmış

D) İqtisadi

E) Sosial

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

10. Real investisiya hansı variantda düzgün ifadə edilmişdir?

A) İnvestorun kapitalının digər şəxslər tərəfindən qoyuluşu ilə xarakterizə olunur

B) Əsas vəsaitlərin təkrar istehsalı, əmtəə-material qiymətlərinin ehtiyatlarının artımına, eləcə də müəssisənin əməliyyat fəaliyyətinə və ya heyətin əmək və məişət şəraitinin yaxşılaşdırılması obyektlərinə qoyulmuş kapitalı nəzərdə tutur

C) İnvestisiya bazarındakı orta səviyyədən yüksək gözlənilən xalis investisiya mənfəəti təmin edən investisiya layihələri və ya maliyyə alətlərinə qoyulmuş kapitalı xarakterizə edir

D) Riskin dərəcəsinin orta bazar səviyyəsinə uyğun gəlir

E) Bir ölkənin investisiya obyektlərinə qeyri rezidentlərin qoyulmuş kapitalını xarakterizə edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

11. Dolaylı investisiya hansı variantda düzgün ifadə edilmişdir?

A) Risk dərəcəsinin orta bazar səviyyəsindən aşağı olan investisiya obyektlərinə qoyulmuş kapital ilə xarakterizə olunur

- B) Riskin dərəcəsinin orta bazar səviyyəsinə uyğun gəlir
- C) İncətorun kapitalının digər şəxslər tərəfindən qoyuluşu ilə xarakterizə olunur
- D) Bir ölkənin investisiya obyektlərinə qeyri rezidentlərin qoyulmuş kapitalını xarakterizə edir
- E) Kapitalın bir ildən çox dövrə qoyuluşu ilə xarakterizə olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İncətor fəaliyyətinin təşkili. Bakı, 2012

12. Aşağı riskli investisiya hansı variantda düzgün ifadə edilmişdir?

- A) Riskin dərəcəsinin orta bazar səviyyəsinə uyğun gəlir
- B) Risk dərəcəsinin orta bazar səviyyəsindən aşağı olan investisiya obyektlərinə qoyulmuş kapital ilə xarakterizə olunur
- C) Dövlət müəssisələri, müxtəlif səviyyə dövlət büdcəsi və dövlət büdcədən kənar fondların vəsaitlərinin qoyulmuş kapitalını xarakterizə edir
- D) Müəssisənin investisiya obyektlərinə kapitalın həm xüsusi, həm də dövlət qoyuluşunu nəzərdə tutur
- E) Kapitalın bir ildən çox dövrə qoyuluşu ilə xarakterizə olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İncətor fəaliyyətinin təşkili. Bakı, 2012

13. Aşağı gəlirli investisiya hansı variantda düzgün ifadə edilmişdir?

- A) İncətorlaşdırma obyektlərinin gözlənilən xalis investisiya mənfəəti orta normadan aşağıdır
- B) İncətor bazarındakı orta səviyyədən yüksək gözlənilən xalis investisiya mənfəəti təmin edən investisiya layihələri və ya maliyyə alətlərinə qoyulmuş kapitalı xarakterizə edir
- C) İncətorlaşdırma obyektlərinin gözlənilən xalis investisiya mənfəəti orta normadan yüksəkdir
- D) Pul formasına konversiya olunmaq üçün yarım il və ondan çox vaxt lazımdır
- E) Bir aydan altı ayadək pul formasına konversiya oluna bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvəstisiya fəaliyyətinin təşkili. Bakı, 2012

14. Orta gəlirli investisiya hansı variantda düzgün ifadə edilmişdir?

- A) İnvəstisiya bazarındakı orta səviyyədən yüksək gözlənilən xalis investisiya mənfəəti təmin edən investisiya layihələri və ya maliyyə alətlərinə qoyulmuş kapitalı xarakterizə edir
- B) Bir aydan altı ayadək pul formasına konversiya oluna bilər
- C) İnvəstisiyalaşdırma obyektlərinin gözlənilən xalis investisiya mənfəəti orta normadan aşağıdır
- D) Pul formasına konversiya olunmaq üçün yarım il və ondan çox vaxt lazımdır
- E) Mövcud investisiya bazarında orta investisiya mənfəəti normasına uyğun gözlənilən xalis investisiya mənfəəti təmin edən innovasiya layihələri və maliyyə alətlərinə investisiyalaşdırmanı xarakterizə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvəstisiya fəaliyyətinin təşkili. Bakı, 2012

15. Yüksək gəlirli investisiya hansı variantda düzgün ifadə edilmişdir?

- A) İnvəstisiyalaşdırma obyektlərinin gözlənilən xalis investisiya mənfəəti orta normadan aşağıdır
- B) Mövcud investisiya bazarında orta investisiya mənfəəti normasına uyğun gözlənilən xalis investisiya mənfəəti təmin edən innovasiya layihələri və maliyyə alətlərinə investisiyalaşdırmanı xarakterizə edir
- C) Müxtəlif maliyyə alətlərinə kapital qoyuluşunu xarakterizə edir
- D) İnvəstisiya bazarındakı orta səviyyədən yüksək gözlənilən xalis investisiya mənfəəti təmin edən investisiya layihələri və ya maliyyə alətlərinə qoyulmuş kapitalı xarakterizə edir
- E) Riskin dərəcəsinin orta bazar səviyyəsinə uyğun gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvəstisiya fəaliyyətinin təşkili. Bakı, 2012

16. İnvəstisiyanın məqsədlərinə görə layihələrin hansı növləri vardır?

- A) Bir illik realizə dövrlü qısamüddətli investisiya layihələri

- B) Müəssisənin digər layihələrinin realizəsindən asılı olmayan investisiya layihələri
- C) İnkişaf investisiya layihələri
- D) Məhsulun maya dəyərinin aşağı salınmasını təmin edən investisiya layihələri
- E) Kiçik investisiya layihələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

17. Funksional istiqamətinə görə layihələrin hansı növləri vardır?

- A) Üç ildən çox realizə dövrlü uzunmüddətli investisiya layihələri
- B) İnkişaf investisiya layihələri
- C) Bir illik realizə dövrlü qısamüddətli investisiya layihələri
- D) Məhsulun maya dəyərinin aşağı salınmasını təmin edən investisiya layihələri
- E) Məhsul çeşidinin genişlənməsini təmin edən investisiya layihələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

18. İnvestisiya layihələrinin realizə edilməsinin təminatı prosesində risklərin neytrallaşdırılması tədbirlərinin işlənilməsi mərhələləri hansı variantda düzgün verilmişdir?

1. Layihə risklərinin neytrallaşdırılması nəticələrinin qiymətləndirilməsi
2. Ayrı-ayrı layihə risklərinin buraxıla bilən səviyyəsinin təyini
3. Ayrı-ayrı layihə risklərinin neqativ nəticələrinin neytrallaşdırılmasının daxili mexanizmlərinin seçilməsi və istifadəsi
4. Riskdən sığortalanmağın forma və növlərinin seçilməsi
5. Layihə riskləri səviyyəsinə təsir edən amillərin tədqiqi

- A) 2,3,4,1,5
- B) 5,3,2,1,4
- C) 1,3,4,5,2
- D) 5,2,3,4,1
- E) 5,2,1,3,4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

19. İnvestisiya layihələrinin maliyyələşdirilməsi sxemi işləndikdə nəzərdən keçirilən variantlardan hansı düzgün verilməmişdir?

- A) Tam daxili maliyyələşdirilmə
- B) Kredit maliyyələşdirilməsi
- C) Səhmləşdirilmə
- D) Qarışıq maliyyələşdirilməsi
- E) Xüsusi kapital maliyyələşdirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

20. İnvestisiya layihələrinin maliyyələşdirilməsi sxemi olan səhmləşdirilməyə aiddir?

- A) İnvestisiya layihələrinin tamamilə daxili mənbələr hesabına formalaşdırılan xüsusi maliyyə resursları hesabına maliyyələşdirilməsini nəzərdə tutur
- B) Belə maliyyələşdirmə kiçik real investisiya layihələrinin realizə prosesində istifadə edilə bilər
- C) Yaradılan müəssisənin kapitalının həm xüsusi, həm də onun borc növlərinin müxtəlif nisbətlərində formalaşdırılmasını nəzərdə tutur
- D) Maliyyələşdirmə metodu kimi adətən investisiya fəaliyyətinin sahə və regional diversifikasiyasında iri miqyaslı real investisiya layihələrinin realizə olunmasında istifadə olunur
- E) İnvestisiya rentabellik norması yüksək olan qısamüddətli böyük olmayan investisiya layihələrinin realizə olunması məqsədilə tətbiq olunur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

21. İnvestisiya layihələrinin maliyyələşdirilməsi sxemi olan kredit maliyyələşdirilməsinə aiddir?



- A) İnvestisiya rentabellik norması yüksək olan qısamüddətli böyük olmayan investisiya layihələrinin realizə olunması məqsədilə tətbiq olunur
- B) Maliyyələşdirmə metodu kimi adətən investisiya fəaliyyətinin sahə və regional diversifikasiyasında iri miqyaslı real investisiya layihələrinin realizə olunmasında istifadə olunur
- C) İnvestisiya layihələrinin tamamilə daxili mənbələr hesabına formalaşdırılan xüsusi maliyyə resursları hesabına maliyyələşdirilməsini nəzərdə tutur
- D) Belə maliyyələşdirmə kiçik real investisiya layihələrinin realizə prosesində istifadə edilə bilər
- E) Yaradılan müəssisənin kapitalının həm xüsusi, həm də onun borc növlərinin müxtəlif nisbətlərində formalaşdırılmasını nəzərdə tutur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

22. İnvestisiya layihələrinin maliyyələşdirilməsi sxemi olan qarışıq maliyyələşdirilməsinə aiddir?

- A) Maliyyələşdirmə metodu kimi adətən investisiya fəaliyyətinin sahə və regional diversifikasiyasında iri miqyaslı real investisiya layihələrinin realizə olunmasında istifadə olunur
- B) İnvestisiya layihələrinin tamamilə daxili mənbələr hesabına formalaşdırılan xüsusi maliyyə resursları hesabına maliyyələşdirilməsini nəzərdə tutur
- C) Belə maliyyələşdirmə kiçik real investisiya layihələrinin realizə prosesində istifadə edilə bilər
- D) İnvestisiya rentabellik norması yüksək olan qısamüddətli böyük olmayan investisiya layihələrinin realizə olunması məqsədilə tətbiq olunur
- E) Yaradılan müəssisənin kapitalının həm xüsusi, həm də onun borc növlərinin müxtəlif nisbətlərində formalaşdırılmasını nəzərdə tutur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

23. Göstərilənlərdən keyfiyyət sahəsində məqsədlərə aid edilə bilər?

- A) Gələn ildə satış miqdarını 20% artırmaq

- B) Üç il ərzində gəlirin ikiqat artırılması
- C) Beş ildən sonra bazarda liderlik etmək
- D) Bazarın lideri olmaq
- E) Üç il ərzində ardıcıl olaraq qüsurların 50% aşağı salınması

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

24. Keyfiyyətin təmin edilməsi üzrə formal və sənədləşdirilmiş sistemin tətbiqi səbəbləri hansı variantda səhv göstərilmişdir?

- A) Daxili tələbatlar
- B) İstehlakçının tələbləri
- C) Rəqabət
- D) Beynəlxalq tələblər
- E) Rəsmi tələblər

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyev, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

25. İnvestisiya layihələrinin əsas iştirakçılarından olan investorlar haqqında düzgün fikir hansı variantda verilmişdir?

- A) İnvestisiya layihəsinin hazırlanması və həyata keçirilməsi üçün özlərinin maliyyə və digər vəsaitlərini sərf edən hüquqi və fiziki şəxslərdir
- B) Faydalı maliyyələşdirmə mənbələrini axtarıb tapır, lazımi hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilələr bağlamaqla etibarlı, potensial sponsorları, investorları layihənin həyata keçirilməsinə cəlb edir
- C) Layihədə iştirak edənlərlə və onu icra edənlərlə danışıqlar aparır, layihə üzrə xərcləri və gəlirləri təhlil edir
- D) İnvestisiya layihəsinin hazırlanması və həyata keçirilməsinin təşəbbüskarı kimi hərəkət edir
- E) Layihənin bütün iştirakçılarının fəaliyyətlərini kordinasiya edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

26. Risk əmsalının müəyyən edilməsi üçün hansı düsturdan istifadə edilir? R - risk əmsalı, S - investorun resurslarının həcmi, İ - konkret investisiya layihəsində baş verə bilən itkinin maksimal həcmidir

A)  $R=İ/S$

B)  $R=İ*S$

C)  $R=S/İ$

D)  $R=2İ/S$

E)  $R=İ+S$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

27. Riskin aşağı salınması üçün istifadə edilən üsullardan özünüsığortalama ilə bağlı düzgün fikir hansıdır?

A) Investisiya və ya kredit vəsaitləri formasında kapital resurslarının iqtisadiyyatın bir-biri ilə heç bir əlaqəsi olmayan müxtəlif sahələrinə yatırılmasıdır

B) Alıcı və satıcı tərəfindən özlərinin bizneslərini, yaxud ödəniş vasitələrini bazarda qiymət dəyişməsi nəticəsində maliyyə itkisindən sığortalamaq məqsədilə aparılan forvard əməliyyatıdır

C) Məzənnənin dəyişməsinin sığortalanmasıdır

D) Əsas vəzifəsi maliyyə-kommersiya fəaliyyəti zamanı yaranmış çətinliklərin operativ şəkildə aradan qaldırılmasıdır

E) Xərclərin, satışın, kreditin və s. həcmi müəyyən etməkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

28. Riskin aşağı salınması üçün istifadə edilən üsullardan Hedc əməliyyatı ilə bağlı düzgün fikir hansıdır?

A) Xərclərin, satışın, kreditin və s. həcmi müəyyən etməkdir

B) Investisiya və ya kredit vəsaitləri formasında kapital resurslarının iqtisadiyyatın bir-biri ilə heç bir əlaqəsi olmayan müxtəlif sahələrinə yatırılmasıdır

C) Alıcı və satıcı tərəfindən özlərinin bizneslərini, yaxud ödəniş vasitələrini bazarda qiymət dəyişməsi nəticəsində maliyyə itkisindən sığortalamaq məqsədilə aparılan forvard əməliyyatıdır

D) Əsas vəzifəsi maliyyə-kommersiya fəaliyyəti zamanı yaranmış çətinliklərin operativ şəkildə aradan qaldırılmasıdır

E) İncəsənət riskin aşağı salınması naminə gəlirdən imtina etməyə hazırdır, yəni o riskin sifirə endirilməsi üçün pul ödəməyə hazırdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

29. Riskin aşağı salınması üçün istifadə edilən üsullardan Hedc əməliyyatı ilə bağlı düzgün fikir hansıdır?

A) Məzənnənin dəyişməsinin sığortalanmasıdır

B) Əsas vəzifəsi maliyyə-kommersiya fəaliyyəti zamanı yaranmış çətinliklərin operativ şəkildə aradan qaldırılmasıdır

C) İncəsənət və ya kredit vəsaitləri formasında kapital resurslarının iqtisadiyyatın bir-biri ilə heç bir əlaqəsi olmayan müxtəlif sahələrinə yatırılmasıdır

D) Alıcı və satıcı tərəfindən özlərinin bizneslərini, yaxud ödəniş vasitələrini bazarda qiymət dəyişməsi nəticəsində maliyyə itkisindən sığortalamaq məqsədilə aparılan forvard əməliyyatıdır

E) Xərclərin, satışın, kreditin və s. həcmi müəyyən etməkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

30. Aşağıdakı müddəalardan hansılar doğrudur?

A) Satışların mənfəətlik rasyosu (Return on Sales - RoS) əldə edilmiş mənfəətin Satışlara (Total sales - TS) bölünməsi ilə hesablanır

B) Satışların mənfəətlik rasyosu (Return on Sales - RoS) Aktivlərin Satışlara (Total sales - TS) bölünməsi ilə hesablanır

C) Kapitalın mənfəətlik rasyosu (Return on Equity - RoE) Satışların Məcmu kapitalla (Total Equity - TE) bölünməsi ilə hesablanır

D) Kapitalın mənfəətlik rasyosu (Return on Equity - RoE) Aktivlərin Məcmu kapitalla (Total Equity - TE) bölünməsi ilə hesablanır

E) Aktivlərin mənfəətlik rasyosu (Return on Assets - RoA) Satışların (Net profit - NP) Toplam aktivlərə (Total Assets - TA) bölünməsi ilə hesablanır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

31. Mənfəətlik rasyoları bir şirkətin fəaliyyəti nəticəsində yetərli miqdar mənfəət əldə edib etmədiyini ölçmək üçün istifadə olunur. Mənfəətlik rasyoları aşağıdakılardan hansılardır

A) Aktivlərin mənfəətlik rasyosu (Return on assets)

B) Kapitalın dövriyyə əmsalı

C) Cari aktivlərin dövriyyə əmsalı

D) Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio - ATR)

E) Nağd pulun konversiya dövrü (Cash conversion cycle – CCC)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

32. Müəssisənin ilin sonuna mənfəəti 150000 manat, Aktivlərinin ümumi dəyəri 3000000 manat, məcmu kapitalı isə 90000 manat təşkil edir. Müəssisənin illik satışlarının cəminin 2500000 manat olduğunu nəzərə alsaq müəssisənin kapitalın mənfəətlik rasyosunu təyin edin.

A) 2.78

B) 1.66

C) 0.6

D) 16.66

E) 0.05

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

33. Müəssisənin ilin sonuna mənfəəti 3000 manat, Aktivlərinin ümumi dəyəri 45000 manat, məcmu kapitalı isə 200 manat təşkil edir. Müəssisənin illik satışlarının cəminin 55000 manat olduğunu nəzərə alsaq müəssisənin kapitalın mənfəətlik rasyosunun təyin edin.

A) 225

- B) 15
- C) 0.15
- D) 0.19
- E) 0.66

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

34. Müəssisənin ilin sonuna mənfəəti 50000 manat, Aktivlərinin ümumi dəyəri 138000 manat, məcmu kapitalı isə 9200 manat təşkil edir. Müəssisənin illik satışlarının cəminin 57000 manat olduğunu nəzərə alsaq müəssisənin satışların mənfəətlik rasyosunu təyin edin.

- A) 2) 0,7694
- B) 5.4347
- C) 0.8771
- D) 1.14
- E) 0.3623

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

35. Müəssisənin ilin sonuna mənfəəti 8000 manat, aktivlərin ümumi dəyəri 96000 manat, Kapitalı isə 28000 manat təşkil edir. Müəssisənin illik satışlarının cəminin 39000 manat olduğunu nəzərə alsaq müəssisənin 1) Kapitalın dövriyyə əmsalını təyin edin.

- A) 1.3928
- B) 0.7179
- C) 4.875
- D) 2.4115
- E) 0.083

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

36. Müəssisənin ilin sonuna mənfəəti 12000 manat, cari aktivlərin ümumi dəyəri 87000 manat, Kapitalı isə 32000 manat təşkil edir. Müəssisənin illik satışlarının cəminin 49000 manat olduğunu nəzərə alsaq müəssisənin satışların mənfəətlik rəsyosunu təyin edin.

A) 2) 0,0599

B) 0.653

C) 0.244

D) 4.08

E) 1.7755

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

37. Aşağıdakı müddəalardan hansılar doğrudur?

A) Mal ehtiyatlarının orta satılma müddəti (Inventory turnover ratio - ITR) Mal ehtiyatların (Inventories - I) Satılmış malın maya dəyərinə (Cost of good sales – CGS) bölünməsi və 365 günə vurulması ilə hesablanır

B) Mal ehtiyatlarının orta satılma müddəti (Inventory turnover ratio - ITR) Mal ehtiyatların (Inventories - I) Satılmış malın maya dəyərinə (Cost of good sales – CGS) bölünməsi ilə hesablanır

C) Mal ehtiyatlarının orta satılma müddəti (Inventory turnover ratio - ITR) Mal ehtiyatların (Inventories - I) Satılmış malın maya dəyərinə (Cost of good sales – CGS) bölünməsi və 360-şa vurulması ilə hesablanır

D) Debitorların orta yığım müddəti (Receivables turnover ratio - RTR) Debitor borclarının (Receivables - R) Satışlara (Sales - S) bölünməsi ilə hesablanır

E) Kreditorların orta yığım müddəti (Payables turnover ratio - PTR) Kreditor borcların (Payables - P) Satılmış malın maya dəyərinə (Cost of good sales - CGS) bölünməsi ilə hesablanır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

38. Aşağıdakı müddəalardan hansılar doğrudur?

A) Nağd pulun konversiya dövrü (Cash conversion cycle – CCC) Mal ehtiyatlarının orta satılma müddəti (ITR) ilə Debitorların orta yığım müddətinin (RTR) cəmindən Kreditorların orta yığım müddəti (PTR) çıxılmaqla hesablanır

B) Nağd pulun konversiya dövrü (Cash conversion cycle – CCC) Mal ehtiyatlarının orta satılma müddəti (ITR) ilə Kreditorların orta yığım müddətinin (RTR) cəmindən Debitorların orta yığım müddəti (PTR) çıxılmaqla hesablanır

C) Nağd pulun konversiya dövrü (Cash conversion cycle – CCC) Mal ehtiyatlarının orta satılma müddətindən (ITR) Kreditorların orta yığım müddəti (PTR) çıxılmaqla hesablanır

D) Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio - ATR) Satışların Kapitala bölünməsi ilə hesablanır

E) Cari aktivlərin dövriyyə əmsalı (Current assets turnover ratio - CATR) Satışların (Sales - S) Cari aktivlərə (Current Assets - CA) vurulması ilə hesablanır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

39. Aşağıdakı müddəalardan hansılar doğrudur?

A) Kapitalın dövriyyə əmsalı (Capital turnover ratio - CTR) Satışların (Sales - S) Kapitala (Capital - C) bölünməsi ilə hesablanır

B) Kapitalın dövriyyə əmsalı (Capital turnover ratio - CTR) Satışların (Sales - S) Kapitala (Capital - C) vurulması ilə hesablanır

C) Mal ehtiyatlarının orta satılma müddəti (Inventory turnover ratio - ITR) Mal ehtiyatların (Inventories - I) Satılmış malın maya dəyərində (Cost of good sales – CGS) bölünməsi və 365 günə bölünməsi ilə hesablanır

D) Maddi aktivlərin kapitala olan nisbəti (Tangible assets to capital ratio - TAR) Maddi aktivlərin (Tangible assets - TA) Kapitala bölünməsi və 365 günə vurulması ilə hesablanır

E) Maddi aktivlərin kapitala olan nisbəti (Tangible assets to capital ratio - TAR) Maddi aktivlərin (Tangible assets - TA) Kapitala vurulması və 365 günə bölünməsi ilə hesablanır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

40. Müəssisənin ilin sonuna dəyəri 85000 manat olan ümumi aktivləri, 15000 manat uzun müddətli öhtəlikləri, 10000 manat qısa müddətli öhtəlikləri vardır. Müəssisənin balansında kapitalı 60000 manat olduğunu nəzərə alsaq 1) leverec əmsalını təyin edin.

A) 0.1736

B) 0.4166

C) 0.2941

D) 3.4



E) 0.7058

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

41. Müəssisənin ilin sonuna dəyəri 24000 manat olan ümumi aktivləri, 8000 manat uzun müddətli öhtəlikləri, 12000 manat qısa müddətli öhtəlikləri vardır. Müəssisənin balansında kapitalı 4000 manat olduğunu nəzərə alsaq borclanma əmsalını təyin edin.

A) 2) 0,6944

B) 5

C) 0.8333

D) 1.2

E) 1.1666

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

42. Müəssisənin ilin sonuna dəyəri 92000 manat olan ümumi aktivləri, 14000 manat uzun müddətli öhtəlikləri, 26000 manat qısa müddətli öhtəlikləri vardır. Müəssisənin balansında kapitalı 52000 manat olduğunu nəzərə alsaq kapitalın adekvatlıq əmsalını təyin edin.

A) 3) 0,3194

B) 0.7692

C) 0.4347

D) 2.3

E) 0.5652

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

43. Müəssisənin ilin sonuna dəyəri 180000 manat olan ümumi aktivləri, 32000 manat uzun müddətli öhtəlikləri, 28000 manat qısa müddətli öhtəlikləri vardır. Müəssisənin balansında kapitalı 120000 manat olduğunu nəzərə alsaq cari öhtəliklərin aktivlərə olan nisbətini təyin edin.

A) 3) 0,0241

- B) 0.5
- C) 0.3333
- D) 9
- E) 0.1555

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

44. Müəssisənin ilin sonuna dəyəri 55000 manat olan ümumi aktivləri, 8400 manat uzun müddətli öhtəlikləri, 3600 manat qısa müddətli öhtəlikləri vardır. Müəssisənin balansında kapitalı 43000 manat olduğunu nəzərə alsaq leverec əmsalını təyin edin.

- A) 0.077
- B) 0.279
- C) 0.2181
- D) 4.58
- E) 0.065

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

45. Müəssisənin ilin sonuna dəyəri 5000 manat olan hazır məhsulu, 8000 manat olan istifadə müddəti 1 ildən çox olan aktivləri, 400 manat uzun müddətli öhtəlikləri, 600 manat qısa müddətli öhtəlikləri vardır. Müəssisənin balansında kapitalı 12000 manat olduğunu nəzərə alsaq Maddi aktivlərin kapitala olan nisbətini təyin edin.

- A) 0.4444
- B) 0.6666
- C) 1.083
- D) 0.076
- E) 0.046

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

46. Müəssisənin ilin sonuna dəyəri 8000 manat olan hazır məhsulu, 12000 manat olan istifadə müddəti 1 ildən çox olan aktivləri, 1000 manat uzun müddətli öhtəlikləri, 3000 manat qısa müddətli öhtəlikləri vardır. Müəssisənin balansında kapitalı 16000 manat olduğunu nəzərə alsaq borclanma əmsalını təyin edin.

A) 2) 0,04

B) 0.75

C) 1.25

D) 0.2

E) 0.15

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

47. Müəssisənin balansında dəyəri 10000 manat olan hazır məhsul, 12000 manat olan xammalı, 18000 manat olan debitor borcları, və 12000 manat olan kreditor borcları vardır. Müəssisənin satışlarının maya dətərinin 15000 manat və satışlarının cəminin 38000 manat olduğunu nəzərə alsaq Mal ehtiyatlarının orta satılma müddətini müəyyən edin.

A) 535.33

B) 1.4666

C) 248.86

D) 0.4736

E) 0.8

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

48. Müəssisənin balansında dəyəri 3000 manat olan hazır məhsul, 7000 manat olan xammalı, 5000 manat olan əsas vəsaiti, 10000 manat olan debitor borcları, və 20000 manat olan kreditor borcları vardır. Müəssisənin satışlarının maya dətərinin 20000 manat və satışlarının cəminin 25000 manat olduğunu nəzərə alsaq Mal ehtiyatlarının orta satılma müddətini müəyyən edin.

A) 182.5

B) 0.5

C) 273.75

D) 0.4

E) 1

Testin çətinlik dərəcəsi: orta

İstinad: [Maliyyə analizi. kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

49. İnvestor 3 ildən sonra 3 milyon dollar gəlir götürmək niyyətindədirsə bu gün üçün nə qədər investisiya qoyuluşu etməlidir?(faiz dərəcəsi 10 % götürülür)

A) 2.25

B) 2.3

C) 1.8

D) 3

E) 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

50. İnvestor 4 ildən sonra 1 milyon dollar gəlir götürmək niyyətindədirsə bu gün üçün nə qədər investisiya qoyuluşu etməlidir?(faiz dərəcəsi 10 % götürülür)

A) 0.683

B) 0.6

C) 0.863

D) 1.3

E) 1.53

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

51. Fərz edək ki, A bankına investor 4 min manat illik 4 % olmaqla (mürəkkəb faiz) depozit yerləşdirir. İnvestor 2 ildən sonra nə qədər məbləğ əldə edəcəkdir

A) 326.4

B) 320

C) 160.6

D) 160

E) 560

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

52. Mühəsibatın yaranması üçün vacib olan tələbi seçin.

A) Təsərrüfat xeyli ölçüyə malik olmalıdır

B) Beynəlxalq uçot yaranmalıdır

C) Əkinçilik və maldarlıq ləğv edilməlidir

D) Sahibkarlıq inkişaf etməlidir

E) Rəqəmlər yaranmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

53. İkili mühəsibatın meydana gəlmə zəruriliyi hansıdır?

A) Sahibkarlığın yaranması

B) Beynəlxalq mühəsibatlığın yaranması

C) Avropa ölkələrində iqtisadi artım və kapitalist münasibətlərinin yaranması

D) Fiziki şəxslərin mövcudluğu

E) Əkinçiliyin yaranması

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

54. Bütçə idarələsinin hesabat formaları hansı variantda düzgün verilmişdir?

A) Aylıq

B) Həftəlik

C) İş olduqca verilən

D) Saatlıq

E) Günlük

Testin çətinlik dərəcəsi: asan

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

55. Maliyyə hesabatlarının tərkibi hansı variantda düzgün verilmişdir?

- A) Təsərrüfat sahəsi haqqında hesabat
- B) Maliyyə vəziyyəti haqqında hesabat
- C) Yeni işə qəbul edilmiş işçilərin əmək haqqı haqqında
- D) Yeni bağlanmış müqavilələr haqqında
- E) Ştatda edilən dəyişikliklər haqqında

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

56. Fərdi maliyyə hesabatları hazırlanarkən nəzarət edilən təşkilatlara, birgə nəzarət edilən təşkilatlara və asılı təsərrüfat cəmiyyətlərə qoyulan investisiyalar hansı üsullarla uçota alınmalıdır?

- A) İctimai sektor üçün 7N<sup>ə</sup>li milli mühasibat uçotunun standartında qeyd edilən iştirak payı metodundan istifadə etməklə
- B) Bütçə təşkilatları üçün 7N<sup>ə</sup>li milli mühasibat uçotunun standartında qeyd edilən iştirak payı metodundan istifadə etməklə
- C) Son dəyərlə
- D) Bütçə təşkilatları üçün üçün 29N<sup>ə</sup>li milli mühasibat uçotunun standartına uyğun maliyyə aləti kimi
- E) Faktiki dəyərlə

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.maliyye.gov.az/sites/default/files/ipsas-n6-2015.pdf>,  
28.11.2018/Birləşdirilmiş (konsolidə edilmiş) və fərdi maliyyə hesabatları

57. Maliyyə hesabatlarının tərkibi hansı variantda düzgün verilmişdir?

- A) Yeni işə qəbul edilmiş işçilərin əmək haqqı haqqında
- B) Təsərrüfat sahəsi haqqında hesabat

- C) Yeni bağlanmış müqavilələr haqqında
- D) Ştatda edilən dəyişikliklər haqqında
- E) Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

58. Maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilməli olan informasiya hansı bölmə üzrə qruplaşdırıla bilər?

- A) Ortamüddətli aktivlər
- B) Qısamüddətli aktivlər
- C) Kreditlər
- D) Ortamüddətli öhdəliklər
- E) Qısamüddətli passivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

59. Aktivlər hansı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilir?

- A) Təşkilatın adi əməliyyat dövründə istifadə üçün saxlanıldıqda və ya satılması ehtimal olduqda
- B) Təşkilatın adi əməliyyat dövründə istifadə üçün icarə edilməsi ehtimal olduqda
- C) Hesab tarixindən sonra 18ay müddətində icarəsi ehtimal olunduqda
- D) Hesab tarixindən sonra 18ay müddətində satılması ehtimal olunduqda
- E) Hesabat tarixindən sonra ən azı 18 ay müddətində mübadiləsinə və ya istifadəsinə məhdudiyət qoyulmayan pul vəsaitləri və ya onun ekvivalentləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

60. Qısamüddətli aktivlər hansı maddələr üzrə ümumiləşdirilmiş məlumatı əhatə edir?

- A) Kreditlər
- B) Pul vəsaitləri və onların ekvivalentləri

C) Qeyri maddi aktivlər

D) Sair uzunmüddətli maliyyə aktivləri

E) Sair uzunmüddətli qeyri maliyyə aktivləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

61. Əsas maliyyə bərabərsizliklərindən hansı doğrudur?

A) Aktivlər = Öhdəliklər + Kapital

B) Aktivlər = Öhdəliklər + Kapitala qoyuluş + Dövrün əvvəlinə bölüşdürülməmiş mənfəət - Gəlir + Xərc - Divident

C) Dövrün sonuna bölüşdürülməmiş mənfəət = Dövrün əvvəlinə bölüşdürülməmiş mənfəət + Gəlir - Xərc + Divident

D) Kapital = Kapitala qoyuluş - Dövrün sonuna bölüşdürülməmiş mənfəət

E) Dövrün sonuna bölüşdürülməmiş mənfəət = Dövrün əvvəlinə bölüşdürülməmiş mənfəət + Gəlir + Xərc - Divident

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

62. Göstərilənlərdən hansı maliyyə hesabatlarının əsas elementi deyil?

A) Divident

B) Aktivlər

C) Xərc

D) Kapital

E) Gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

63. Bütün əməliyyat mənfəət və zərər hesabatında qeyd edilmir. Buna misal olaraq aşağıdakı hansı əməliyyatı göstərə bilərik?

A) Gələcək üçün nəzərdə tutulmuş xərclər



- B) DSMF üzrə hesablanmış xərclər
- C) Əmək haqqı üzrə hesablanmış xərclər
- D) Ödəmə mənbəyindən tutulan vergi üzrə ödənməmiş xərclər
- E) Müəssisənin hesablanmış lakin ödənməmiş inzibati xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

64. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması bölməsində pul vəsaitlərinin hərəkəti barədə hansı sətirlər üzrə ümumiləşdirilmiş məlumat göstərilməlidir?

- A) İnvestisiyanın satılmasından gəlirlər
- B) Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması
- C) Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları
- D) İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri
- E) Mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin daxilolmaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

65. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis azalması bölməsində pul vəsaitlərinin hərəkəti barədə hansı sətirlər üzrə ümumiləşdirilmiş məlumat göstərilməlidir?

- A) Hökumətə və ya onun adından müvafiq səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələr
- B) Veksellərin, istiqraz və rəqəllərinin, girov kağızlarının və digər qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından yaranan pul vəsaitlərinin daxilolmaları
- C) Pul vəsaitləri və onların ekvivalentlərinin xalis azalması
- D) Komisyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolmaları
- E) Transferlər və bütçə təşkilatı tərəfindən həyata keçirilən digər vəsaitlər və bütçə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

66. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) sətrində hansı məbləğlərin cəmi əks etdirilməlidir?

- A) Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)
- B) Qeyri birja əməliyyatından gəlir
- C) Fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatının digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər daxil olmaqla)
- D) Təşkilatın hesabat dövrü üzrə və əvvəlki dövr üzrə əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti sətrindəki məbləğ
- E) Əmlakın əvəzsiz verilməsindən itkilər (qazanc)

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Büdcə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

67. aşağıdakıdan hansı maliyyə rasyoları deyil?

- A) Stok rasyo
- B) Leverec əmsalı (Leverage ratio)
- C) Borclanma əmsalı (Debt ratio)
- D) Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio)
- E) Cari öhdəliklərin aktivlərə olan nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

68. Aşağıdakı müddələrdən hansı doğrudur?

- A) Leverec əmsalı (Leverage ratio - LR) Toplam öhdəliklərin (Liabilities - L) Kapitala (Capital - C) bölünməsi ilə hesablanır
- B) Leverec əmsalı (Leverage ratio - LR) Toplam öhdəliklərin (Liabilities - L) Kapitala (Capital - C) bölünüb ikiyə vurulması ilə hesablanır
- C) Leverec əmsalı (Leverage ratio - LR) Toplam aktivlərin Kapitala (Capital - C) bölünməsi ilə hesablanır
- D) Borclanma əmsalı (Debt ratio - DR) Kapitalın Aktivlərə (Assets - A) bölünməsi ilə hesablanır

E) Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio - CAR) Kapitalın (Capital - C) öhtəliklərə bölünməsi ilə hesablanır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

69. Aşağıdakı müddəalardan hansı doğrudur?

A) Cari öhdəliklərin aktivlərə olan nisbəti (Current liabilities to assets ratio - CLR) Cari Öhdəliklərin və ya başqa bir adıyla Qısa müddətli öhdəliklərin (Current Liabilities – CL) Aktivlərə (Assets - A) bölünməsi ilə hesablanır

B) Cari öhdəliklərin aktivlərə olan nisbəti (Current liabilities to assets ratio - CLR) Uzunmüddətli öhtəliklərin Aktivlərə (Assets - A) bölünməsi ilə hesablanır

C) Cari öhdəliklərin aktivlərə olan nisbəti (Current liabilities to assets ratio - CLR) Cari Öhdəliklərin və ya başqa bir adıyla Qısa müddətli öhdəliklərin (Current Liabilities – CL) xərclərə bölünməsi ilə hesablanır

D) Maddi aktivlərin kapitala olan nisbəti (Tangible assets to capital ratio - TAR) Qeyri maddi aktivlərin Kapitala bölünməsi ilə hesablanır

E) Stok və ya Ehtiyat asılılıq rasyosu (Stock ratio - SR), Aktivlərin Net fəaliyyət kapitalına (Net working capital - NWC) bölünməsi ilə hesablanır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

70. aşağıdakıdan hansı fəaliyyət rasyoları deyil?

A) Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio)

B) Mal ehtiyatlarının orta satılma müddəti (Inventory turnover ratio)

C) Debitorların orta yığım müddəti (Receivables turnover ratio)

D) Kreditorların orta yığım müddəti (Payables turnover ratio)

E) Nağd pulun konversiya dövrü (Cash conversion cycle)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

71. aşağıdakıdan hansı likvidlik rasyoları deyil?

A) Debitorların orta yığım müddəti

- B) Cari Likvidlik Əmsalı və ya Cari rasyo (Current ratio)
- C) Ani Likvidlik Əmsalı və ya Cəld rasyo (Quick or Acid test ratio)
- D) Nağd rasyo (Cash ratio)
- E) Stok və ya Ehtiyat asılılıq rasyosu (Stock or Inventory Dependency Ratio)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

72. Maliyyə cədvəllərinin analizi zamanı aşağıdakı hansı əsas metoddan istifadə edilmir?

- A) Düz xəttli analiz
- B) Üfüqi və ya müqayisəli analiz (Horizontal analysis)
- C) Şaquli analiz (Vertical analysis)
- D) Meyllilik və ya tendensiya analizi (Trend analysis)
- E) Nisbət, əmsal və ya rasyo analizi (Ratio analysis)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

73. Rasyo analizinə Aşağıdakı qruplardan hansı aid deyil?

- A) Xərc rasyoları
- B) Likvidlik rasyoları
- C) Maliyyə və ya borcluluq rasyoları
- D) Fəaliyyət və ya əməliyyat rasyoları
- E) Mənfəətlik rasyoları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə analizi. [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html)

74. İnvestisiya qoyuluşu prosesində maliyyə analizində nəzərə alınması vacib amil nədir?

- A) Sabit kapital xərcləri
- B) Kredit faizləri

C) Proqnozlaşdırma

D) Donorların t yini

E) Satıř faizi

Testin  t nlik d r cəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyy  analizi

75. Xalis aktivl r hansı madd l r  zr   mumil şdirilmis  m lumatı  hat  edir?

A) Tikilil r

B) Avadanlıqlar

C) Torpaq

D) Qısam dd tli debitor borcları

E)  d nilmis  nominal kapitalı

Testin  t nlik d r cəsi: asan

İstinad: B.Xankiřiyev, ř.Əliyev. B dc  t şkilatlarında u ot v  hesabat. Bakı, 2013

76. Ařağıdaki m dd alardan hansı doęrudur?

A) Hazır m hsulun d vriyy liliyi – m  ssis nin hazır m hsulunun pula  evrilm  s r tini v  ne  d f  yenil ndiyini g st rir

B) Hazır m hsulun satılma vaxtı – hesabat d vr   rzində  sas v saitl rin ne  g n i erisində satıldıęını g st rir

C) F aliyy t  msalı (Activity ratios) – m  ssis nin kreditor  m liyyatını n  d r cədə s m r li icra etdiyini g st rir

D) Maliyy  strukturu il   laq li  msallar (Solvency ratios) – m  ssis nin uzun m dd tli kreditor borclarını qarřılaya bilm  qabiliyy tini  l m k  c n hesablanır

E) M nf  tlilik  msalı (Profitability ratios) – m  ssis nin  m k haqqı fondunun n  q d r uęurlu olmasını g st rir

Testin  t nlik d r cəsi:  t n

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

77. Pul v saitl rinin h r k ti haqqında hesabatda pul axınları m  ssis nin hansı f aliyy ti  sasında yaranır?

A) əməliyyat fəaliyyətləri

B) Kadr fəaliyyətləri

C) Uçot fəaliyyətləri

D) Bank fəaliyyətləri

E) Risk fəaliyyətləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

78. Pul vəsaitlərinin hərəkəti haqda hesabatı dair müddəalardan hansı doğrudur?

A) Aktivlərin artımı nağd vəsaitin istifadəsi hesabına baş verir. Məhz ona görə aktivlərdə artım hər zaman pul vəsaitlərinin hərəkəti hesabatında mənfi, azalma isə müsbət işarə ilə göstərilir

B) Öhdəliklər hər zaman nağd vəsaitlərin əsas mənbəyidir. Buna görə də, öhdəliklərdə baş verən artım pul vəsaitlərinin hərəkəti hesabatında mənfi, azalma isə müsbət işarə ilə göstərilir

C) Nağdsız xərclər (misal: amortizasiya) mənfi işarə ilə göstərilir

D) Aktivlərin artımı nağd vəsaitin istifadəsi hesabına baş verir. Məhz ona görə aktivlərdə artım hər zaman pul vəsaitlərinin hərəkəti hesabatında müsbət, azalma isə mənfi işarə ilə göstərilir

E) Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanmasında 3 metoddan istifadə edilir (birbaşa, dolay və azalan metod)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

79. Gəlirin alınması formasına görə istiqrazın növü:

A) Gəlirli

B) Dönərli

C) Kumulyativ

D) İpotekalı

E) Adlı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

80. İlkin qiymətli kağızlara aiddir:

- A) Veksel
- B) Füçers
- C) Forvard
- D) Opsion
- E) İpoteka istiqrazları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

81. İlkin qiymətli kağızlara aiddir:

- A) Konosament
- B) Səhm varrantları
- C) Depozitar qəbzələr
- D) Opsion
- E) Bank təlimatları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

82. İkinci qiymətli kağızlara addir:

- A) Varrantlar
- B) bank sertifikatları
- C) Korporativ istiqraz
- D) Səhm
- E) Konosament

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

83. İkinci qiymətli kağızlara addır:

- A) Striplər
- B) Korporativ istiqraz
- C) Bank sertifikatları
- D) Konosament
- E) Səhm

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

84. Füçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növü hansıdır?

- A) Minimal marja
- B) Mənfi marja
- C) Optimal marja
- D) Ekspozisiya marjası
- E) Differensiasiya marjası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

85. Füçers kontraktının dəyərinə təsir edə bilən amil hansıdır?

- A) Faiz dərəcəsi
- B) Valyuta məzənnəsi
- C) Pul kütləsi
- D) Füçers kontraktın qüvvədən düşdüyü müddət
- E) Füçers aktivinin fiziki bazardakı bolluğu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>



86. İnvəstisiya qoyuluşu prosesində maliyyə analizində nəzərə alınması vacib amil nədir?

- A) Kredit faizləri
- B) Amortizasiya ilə fəaliyyət xərcləri
- C) Satış faizi
- D) Proqnozlaşdırma
- E) Donorların təyini

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/invəstisiya/2694/maliyyə-analizi.html](http://kayzen.az/blog/invəstisiya/2694/maliyyə-analizi.html), 28.11.2018/Maliyyə analizi

87. İnvəstisiya qoyuluşu üçün maliyyə analizinin mərhələləri düzgün verilmiş variantı seçin.

- A) Keyfiyyət analizlərini aparılması
- B) Mali tabloların hazırlanması
- C) Marketing araşdırılması
- D) İdarəetmə üsulunun seçilməsi
- E) Keyfiyyət standartlarının müəyyənləşdirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/invəstisiya/2694/maliyyə-analizi.html](http://kayzen.az/blog/invəstisiya/2694/maliyyə-analizi.html), 28.11.2018/Maliyyə analizi

88. "Xalis aktivlərdə dəyişikliklər haqqında hesabatda" xalis aktivlərin hansı tərkib hissələri üzrə informasiyalar qruplaşdırılır?

- A) Əmlakın əvəzsiz verilməsindən itkilər (qazanc)
- B) Qeyri birja əməliyyatından gəlir
- C) Birja əməliyyatından gəlir
- D) Ödənilmiş səhmdar kapital
- E) Xalis mənfəət (zərər)

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

89. Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən əvvəlki və cari hesabat dövrü ərzində "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" da pul vəsaitlərinin hərəkətinin qruplaşdırılması hansı variantda düzgün verilmişdir?

- A) Qeyri birja əməliyyatından yaranan pul vəsaitlərinin hərəkəti
- B) Kredit fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti
- C) Əmlakın əvəzsiz verilməsi fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
- D) Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti
- E) Qeyri maliyyələşmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Büdcə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

90. Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində hansı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə ümumiləşdirilmiş məlumat göstərilməlidir?

- A) Mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri
- B) Xarici valyutada qiymətli kağızların alınması
- C) Royalti və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolmaları
- D) İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri
- E) Sığorta şirkətinin sığorta mükafatları üzrə pul vəsaitlərinin daxilolmaları və ödənişləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Büdcə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

91. Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində hansı sətirlər üzrə pul vəsaitlərinin xaricolmaları barədə ümumiləşdirilmiş məlumat göstərilməlidir?

- A) Fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatının digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər istisna olmaqla)
- B) Fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatının digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər daxil olmaqla)
- C) Haqlar və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolmaları
- D) Komisyona yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolmaları
- E) Transferlər və büdcə təşkilatı tərəfindən həyata keçirilən digər vəsaitlər və büdcə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

92. İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində hansı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə ümumiləşdirilmiş məlumat göstərilməlidir?

- A) Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri
- B) Əməliyyat fəaliyyətləri ilə əlaqədar olan müvafiq vergilərin, tədiyyələrin ödənilməsi ilə bağlı pul vəsaitlərinin ödənişləri
- C) Mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin daxilolmaları
- D) Qrantlar tərəfindən həyata keçirilən digər vəsaitlər və bütçə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları
- E) Komisyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolmaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

93. İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində hansı sətirlər üzrə pul vəsaitlərinin xaricolmaları barədə ümumiləşdirilmiş məlumat göstərilməlidir?

- A) Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)
- B) Transferlər və bütçə təşkilatı tərəfindən həyata keçirilən digər vəsaitlər və bütçə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları
- C) Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri
- D) İnvestisiyanın satılmasından gəlirlər
- E) Mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin daxilolmaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Bütçə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

94. Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində hansı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə ümumiləşdirilmiş məlumat göstərilir?

A) Fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatının digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər istisna olmaqla)

B) İnvestisiyanın satılmasından gəlirlər

C) Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)

D) Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri

E) İstiqrazların, borc sənədlərinin və digər qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından yaranan pul vəsaitlərinin daxilolmaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Büdcə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

95. Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində hansı sətirlər üzrə pul vəsaitlərinin xaricəmələri barədə ümumiləşdirilmiş məlumat göstərilir?

A) Hökumətə və ya onun adından müvafiq səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələr

B) Veksellərin, istiqraz və rəqəllərinin, girov kağızlarının və digər qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından yaranan pul vəsaitlərinin daxilolmaları

C) Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları

D) İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri

E) Royalti və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolmaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: B.Xankişiyev, Ş.Əliyev. Büdcə təşkilatlarında uçot və hesabat. Bakı, 2013

96. Maliyyə bazarları daxili və xarici bazarlar formasında mövcud olur və özünə aşağıdakı daxil edir

A) kapital bazarı - səhm və istiqraz bazarlarını əhatə edir; əmtəə birjalrı - birja ticarətinin təşkili və tənzimlənməsi yolu ilə topdan bazarı formalaşdırın hüquqi şəxs hüquqlu təşkilatdır

B) Material strukturu bazarı

C) Aktivlər bazarı

D) İstiqraz bazarı

E) Fond bazarı

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

97. Bütövlükdə maliyyə sferasında maliyyə bazarının başlıca vəzifəsi aşağıdakıdan ibarətdir:

A) kapitalın cəlb edilməsi (kapital bazarında)

B) Alışların stimullaşdırılması

C) Satışların elektronlaşdırılması

D) Marketing mühitinin qorunması

E) Əhatə dairələrinin genişləndirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

98. Maliyyə bazarının əsas tərkib hissələrindən olan kapital bazarı özünə aşağıdakı daxil edir

A) səhm bazarı

B) Mükafat bazarı

C) Aktivlər bazarı

D) Fond bazarı

E) Material strukturu bazarı

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

99. Aşağıdakı müddələrdən hansı doğrudur?

A) fyuçers bazarı - gələcək tarixdə əmtəə ticarəti üçün standartlaşdırılmış forvard bağlaşmalarını təmin edir

B) Kapital bazarı səhm, istiqraz və fond bazarlarından ibarətdir

C) Derivativlər - maliyyə qəbzəridir

D) törəmə maliyyə alətləri digər maliyyə alətlərində, o cümlədən, valyuta, qiymətli kağızlarda əsaslandırılmır

E) bir qayda olaraq derivativlər baza aktivlərinin alqı-satqı məqsədi üçün istifadə edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

100. Pul axınlarının hərəkətinin təşkilati formasına görə maliyyə bazarı hansı hissəyə ayrılır

A) qiymətli kağızlar bazarına

B) kapital bazarına

C) Öhtəliklər bazarına

D) Törəmə müəssisələrinin əqdləri bazarına

E) Qiymətli metallar bazarına

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

101. Milli borc kapitalı bazarlarının inkişaf səviyyəsi bir sıra amillə müəyyən edilir ki, onlara da aşağıdakı aiddir

A) ölkənin iqtisadi artımı

B) əhalinin minimum əmək haqqının səviyyəsi

C) Ölkənin istehlak bazarı kreditinin səviyyəsi

D) Ölkənin ixrac potensialının səviyyəsi

E) Ölkədə kənd təsərrüfatı istehsalının səviyyəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

102. Müəssisənin ödəməqabiliyyətini və likvidliyini qiymətləndirmək üçün aşağıdakı hansı əsas metoddan istifadə olunur

A) balansın likvidliyinin təhlili

B) kommersiya və maliyyə əməliyyatının səmərəliliyi

C) əmlak potensialının vəziyyəti

D) ödənilən nizamnamə kapitalının həcmi

E) xarici kreditorlar və investorlardan asılılıq dərəcəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

103. Layihədə baş verən dəyişikliklərin sistematik və düzgün sənədləşdirilməsi hansı variantda düzgün verilmişdir?

A) Təklif edilən bütün dəyişikliklərin qeydiyyatı

B) Dəyişikliklərin potensial ziyanlarının təyini

C) Qəbul edilmiş dəyişikliklərin maliyyə çatışmazlıqlarının araşdırılması

D) Qəbul edilmiş dəyişikliklərin şirkətə verdiyi zərərlərin müəyyənləşdirilməsi

E) Dəyişikliklərin tədarükçülərə verdiyi ziyanlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013

104. Layihələrdə dəyişikliklərin idarəedilməsi ilə bağlı düzgün olan fikri seçin.

A) Baş verən dəyişikliklər ictimaiyyətə çatdırılır

B) Baş verən dəyişikliklər mənimsənilir

C) Baş verən dəyişikliklər tədarükçülərə bildirilir

D) Baş verən dəyişikliklər layihə meneceri tərəfindən rədd edilir

E) Baş verən dəyişikliklər müəyyənləşdirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013

105. Layihədə dəyişikliklərlə bağlı verilmiş fikirlərdən hansı doğrudur?

A) Dəyişikliyin təşəbbüskarları ancaq donorlar və podratçılar ola bilər

B) Dəyişikliyin təşəbbüskarları yalnız qiymətləndirmə ekspertləri ola bilər

C) Layihənin inkişafı və həyata keçirilməsində müxtəlif obyektiv və ya subyektiv amillərin təsiri nəticəsində təşkilati qərarların dəyişdirilməsidir

D) Layihənin inkişafı və həyata keçirilməsində müxtəlif obyektiv və ya subyektiv amillərin təsiri nəticəsində idarəetmə qərarlarının dəyişdirilməsidir

E) Dəyişiklik layihənin ancaq konsepsiya mərhələsində edilə bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

106. Layihədə mümkün ola biləcək dəyişikliklərin səbəbləri hansı variantda düzgün verilmişdir?

A) Alət, metod və materialların təkmilləşdirilməsi

B) Müxtəlif iqtisadi metodların tətbiqi

C) Keyfiyyət metodlarının tətbiqi

D) Ekspertlərin təklifləri

E) Gəlirin az olması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

107. Daxili dəyişikliklər layihənin hansı parametrlərindən asılıdır?

A) Siyasət

B) Qanunlar

C) Tədarüklər

D) İqtisadiyyat

E) Texnoloji tərəqqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

108. Xarici dəyişikliklər layihənin hansı parametrlərindən asılıdır?

A) Tədarüklər

B) Müqavilə şərti



- C) Siyasət
- D) Qrafiklər
- E) Maliyyələşmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

109. Dəyişikliyin idarəedilməsi hansı prosedurları əhatə edir?

- A) Sintez
- B) Analoq
- C) İmitasiya
- D) Dəyişiklik
- E) İzləmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

110. Dəyişikliklərin idarəedilməsi komitəsi hansı dəyişiklikləri nəzərdən keçirilir?

- A) Keyfiyyəti
- B) Maliyyəni
- C) Qanunları
- D) Tədarükçüləri
- E) Əsas planı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

111. Layihənin predmet sahəsinin idarəedilməsinin tamamlanmasına aid olanı seçin.

- A) Təqvim planlarının arxivinin yaradılması
- B) Layihə nəticələrinin təhlili nəticəsində icmal hesabat hazırlamaq
- C) İqtisadi analiz nəticələrin qiymətləndirilməsi

- D) Smeta və maliyyə hesabatlarının hazırlanması
- E) Son hesablaşma və maliyyələşmənin bağlanması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

112. Layihənin dəyər və maliyyəyə əsasən tamamlanmasına aid olanı seçin.

- A) İqtisadi analiz nəticələrin qiymətləndirilməsi
- B) Təqvim planlarının arxivinin yaradılması
- C) Layihə nəticələrinin təhlili nəticəsində icmal hesabat hazırlamaq
- D) Mübahisəli və münaqişə vəziyyətlərinin həlli
- E) Layihə arxivinin formalaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

113. Layihə keyfiyyətinə görə layihənin tamamlanmasına aid olanı seçin.

- A) Mübahisəli və münaqişə vəziyyətlərinin həlli
- B) Layihə arxivinin formalaşdırılması
- C) İqtisadi analiz nəticələrin qiymətləndirilməsi
- D) Təqvim planlarının arxivinin yaradılması
- E) Layihə nəticəsinin keyfiyyətinin icmal qiymətləndirilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

114. Layihə riskinə görə layihənin tamamlanmasına aid olanı seçin.

- A) Layihə nəticələrinin təhlili nəticəsində icmal hesabat hazırlamaq
- B) İqtisadi analiz nəticələrin qiymətləndirilməsi
- C) Təqvim planlarının arxivinin yaradılması
- D) Layihədəki risk və qeyri müəyyənliklərin təzahürü ilə bağlı məlumatın təhlili

E) Son hesablaşma və maliyyələşmənin bağlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarədilməsinin əsasları. Ekaterinburq, 2015

115. Layihə personalı üzrə layihənin tamamlanmasına aid olanı seçin.

A) Layihədə əlaqələrin idarədilməsi üzrə yekun hesabatın hazırlanması

B) Layihə qrupunun fəaliyyətinin analizi və qiymətləndirilməsi

C) Layihənin sənədləşməsinin arxivinin formalaşdırılması

D) Layihənin kommunikasiya vasitələrinin daha sonra istifadəsi haqqında qərar qəbul edilməsi

E) Layihənin faktiki dəyişiklikləri haqqında yekun hesabat hazırlanması

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarədilməsinin əsasları. Ekaterinburq, 2015

116. Layihədə əlaqələrin idarədilməsi üzrə layihənin tamamlanmasına aid olanı seçin.

A) Layihədə əlaqələrin idarədilməsi üzrə yekun hesabatın hazırlanması

B) Dəyişikliklərin və onun nəticələrinin qiymətləndirilməsi

C) Layihə qrupunun fəaliyyətinin analizi və qiymətləndirilməsi

D) Konfliktlərin həll edilməsi

E) İşçi heyətin son haqq hesabının hesablanması

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarədilməsinin əsasları. Ekaterinburq, 2015

117. Layihədəki dəyişikliklər üzrə layihənin tamamlanmasına aid olanı seçin.

A) Konfliktlərin həll edilməsi

B) İşçi heyətin son haqq hesabının hesablanması

C) Dəyişikliklərin və onun nəticələrinin qiymətləndirilməsi

D) Layihənin sənədləşməsinin arxivinin formalaşdırılması

E) Layihənin kommunikasiya vasitələrinin daha sonra istifadəsi haqqında qərar qəbul edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

118. Layihənin erkən tamamlanmasının effektiv formaları hansı variantda düzgün verilmişdir?

- A) İşçi heyətin son haqq hesabının hesablanması
- B) Tikinti-quraşdırma işləri başlamazdan əvvəl layihəni həyata keçirməkdən imtina etmək
- C) İqtisadi analiz nəticələrin qiymətləndirilməsi
- D) Layihənin sənədləşməsinin arxivinin formalaşdırılması
- E) Layihənin kommunikasiya vasitələrinin daha sonra istifadəsi haqqında qərar qəbul edilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

119. Layihədə baş verən dəyişikliklərin sistemativ və düzgün sənədləşdirilməsi hansı variantda düzgün verilmişdir?

- A) Qəbul edilmiş dəyişikliklərin maliyyə çatışmazlıqlarının araşdırılması
- B) Qəbul edilmiş dəyişikliklərin şirkətə verdiyi zərərlərin müəyyənləşdirilməsi
- C) Qəbul edilmiş dəyişikliklərin auditi
- D) Dəyişikliklərin tədarükçülərə verdiyi ziyanlar
- E) Dəyişikliklərin potensial ziyanlarının təyini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013

120. Riskin aşağı salınması üçün istifadə edilən üsullar hansı variantda düzgün verilmişdir?

- A) Diversifikasiya
- B) Layihənin yekunlaşdırılması

- C) Devalvasiya
- D) Xərcin azaldılması
- E) Həcmnin ixtisar edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

121. Investisiya layihələrində texniki-iqtisadi əsaslandırmanın ilk mərhələsi olan məsələnin qoyuluşu hansı şərtə cavab verməlidir?

- A) məlumatın toplanması və təhlilini açmalıdır
- B) Layihə olunan yeni texnika obyektinin hansı məqsəd üçün yaradılmasını açmalıdır
- C) Həllin yoxlanılması və təşkilini açmalıdır
- D) Həllin düzgünlüyünə əmin olmalıdır
- E) Texniki istismar göstəricilərini açmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

122. Investisiya layihələrində texniki-iqtisadi əsaslandırmanın ilk mərhələsi olan məsələnin qoyuluşunda hansı modeldən istifadə edilir?

- A) Empirik model
- B) İqtisadi artım modeli
- C) Analitik model
- D) Texniki model
- E) Siyasi model

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

123. Investisiya layihələrində texniki-iqtisadi əsaslandırmanın ilk mərhələsi olan məsələnin qoyuluşunda istifadə edilən modellərdən statistik modellə bağlı düzgün olan fikri seçin.

- A) Layihə olunacaq obyektin tam həyat tsiklinin bütün mərhələlərində təsnifatını verməklə ehtimal nəzəriyyəsinə əsaslanır

B) İqtisadi səmərəlilik göstəricilərinin idarə olunan və idarə olunmayan parametrlərdən asılılığını xarakterizə edir

C) Funksiyalar və məhdudiyətlərin təsirini nəzərə almaqla qarşıda duran məsələnin həllinin tapılması və onun proqramını işləyərək həllin düzgünlüyünü yoxlamaq imkanı qazanmaqla nəticə almağı mümkün edir

D) Funksiyalar və məhdudiyətlərin təsirini nəzərə almaqla qarşıda duran məsələnin həllinin tapılması və təkliflərin işlənilib hazırlanmasına nail olmağı mümkün edir

E) Obyektin tələb olunan texniki istismar göstəricilərinə nail olmaq üçün istifadə olunacaq ehtiyatları müəyyənləşdirir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

124. Sənaye sahəsində investisiya layihələrinin tətbiq olunmasında nəzərə alınan amil hansıdır?

A) İnflyasiya amilinin nəzərə alınması

B) İnnovativ prosesin tətbiqi

C) Müvəffəqiyyət amilinin nəzərə alınması

D) Yeni metodların tətbiqi nəticəsində görülmüş işlərin həcmnin hesablanması

E) İşçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

125. Strateji layihələrə aid olanı seçin.

A) Məhsulun buraxılış həcmnin dəyişməsi

B) Keyfiyyətin dəyişməsi

C) Avadanlığın modernləşdirilməsi

D) İcarə müəssisəsinin yaradılması

E) Məhsulun tədarük həcmnin artması

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

126. Faktiki layihələrə aid olanı seçin.

- A) Yeni məhsulun buraxılışı
- B) Məhsulun buraxılış həcminin dəyişməsi
- C) İcarə müəssisəsinin yaradılması
- D) Xüsusi müəssisənin yaradılması
- E) Səhmdar cəmiyyətin yaradılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

127. İntestisiya layihələrinin qiymətləndirilməsində vaxt amilinin nəzərə alınb-alınmamasından asılı olaraq bölünən diskontlaşdırılmış qiymətləndirmə üsulları hansı variantda düzgün verilmişdir?

- A) İntestisiyanın ödəmə müddəti
- B) İntestisiyanın likvidlik əmsalı
- C) İntegral səmərə
- D) İntestisiyanın səmərəlilik əmsalı
- E) İntestisiyanın daxil olma müddəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

128. Layihənin təhlili hansı məsələləri həll etməyə imkan yaradır?

- A) Layihənin keyfiyyətini
- B) Layihədə istifadə edilən üsulları
- C) Layihənin maliyyə mənbələrini
- D) Layihə tədarükçülərini
- E) Layihənin əmələgəlməsini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

129. Adətən hər layihə hansı mərhələlərdən birindən ibarət olur?

- A) İlkin
- B) Maliyyələşmə
- C) Hazırlıq
- D) Nəticənin təhlili
- E) Tədarük

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

130. Layihənin hazırlıq, tikinti və istismar mərhələlərinin izahı hansı variantda düzgün verilmişdir?

- A) Layihənin reallaşmasının başlanğıcı üçün vacib olan işin bütöv kompleksinin icra olunmasını nəzərdə tutur
- B) Layihənin reallaşması üçün lazımi maliyyə mənbələrinin tapılmasını nəzərdə tutur
- C) Layihədə istifadə edilməsi nəzərdə tutulan köhnəmiş avadanlıqların yenilənməsini nəzərdə tutur
- D) Layihə üçün təhlükə formalaşdırıcı amillərin aradan qaldırılmasını nəzərdə tutur
- E) Layihə üçün tədarükçülərin müəyyənləşdirilməsini nəzərdə tutur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

131. İntestisiya layihələrində qəbul edilmiş qərarın düzgünlüyü hansı insani amildən asılıdır?

- A) Layihənin bitmə tarixindən
- B) Maliyyələşmədən
- C) İstehsal edilən məhsulun kəmiyyətindən
- D) Layihə obyektinin yerləşmə yerindən
- E) Məhsulun məcmu keyfiyyətindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017



132. İntestisiya layihələrində qəbul edilmiş qərarın düzgünlüyü hansı insani amildən asılıdır?

- A) Layihə obyektinin yerləşmə yerindən
- B) İstehsal xüsusiyyətindən
- C) Layihənin bitmə tarixindən
- D) Maliyyələşmədən
- E) İstehsal edilən məhsulun kəmiyyətindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.İbrahimov, K.Kərimov. Sənayedə investisiya və innovasiya fəaliyyəti. Bakı, 2017

133. Makro səviyyədə investisiya anlayışını ilə bağlı fikirlərdən doğru olanı seçin.

- A) Yeni bir istehsal sahəsi yaratmaq üçün edilən xərclərdir
- B) Mövcud bir obyekti böyütmək üçün edilən bütün xərclərdir
- C) Mövcud obyektin ömrünü uzatmaq üçün edilən xərclərdir
- D) Milli gəlirin, iqtisadiyyatın istehsal həcmi artırmaq üçün xərclənən hissəsidir
- E) Sərmayə fondunda olan artımlar investisiya hesab edilməməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

134. Mikro səviyyədə investisiya anlayışını ilə bağlı fikirlərdən doğru olanı seçin.

- A) Milli gəlirin, iqtisadiyyatın istehsal həcmi artırmaq üçün xərclənən hissəsidir
- B) Sərmayə fondunda olan artımlar investisiya hesab edilməməlidir
- C) Yeni bir istehsal sahəsi yaratmaq üçün edilən xərclərdir
- D) Milli gəlirin həmin il istifadə edilməyərək sərmayə fonduna əlavə edilən hissəsidir
- E) Daim ümumi qənaətlərə aiddir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

135. İntestisiyanın növü düzgün qeyd edilmiş variantı seçin.

- A) Konkret investisiyalar
- B) Dəyişən sərmaye investisiyaları
- C) Davamlı sərmaye investisiyaları
- D) İqtisadi investisiyalar
- E) Brutto və ya netto investisiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

136. Sabit sərmaye investisiyalarından olan tamamlama investisiyalarına aid olan düzgün fikri seçin.

- A) İstehsalda problemlərin aradan qaldırılması məqsədi ilə edilən investisiyalardır
- B) Müəyyən vaxt ərzində xarab olan obyektlərin qorunması üçün istehsal həcmi və ya xüsusiyyəti dəyişdirilmədən edilən investisiyalardır
- C) Yeni bir layihənin reallaşdırılması üçün edilən obyekt investisiyalarıdır
- D) Köhnələn obyektlərin qorunması üçün istehsal xüsusiyyəti dəyişdirilmədən edilən investisiyalardır
- E) Yeni bir obyektin qurulması üçün edilən investisiyadır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

137. Müstəqil investisiya ilə bağlı verilmiş variantdan hansı doğrudur?

- A) İstehlak və satış miqdarından asılı olmayaraq edilən investisiyalardır
- B) İnşaat firmasının müəyyən miqdarda gil, torpaq, su saxlaması müstəqil investisiyadır
- C) Geri qalmış bölgələri inkişaf etdirmək üçün yeni investisiyaların ayrılması müstəqil investisiyaya aid deyil
- D) Müharibə çün ayrılmış investisiyalar müstəqil investisiyaya aid deyil
- E) Dövlətin infrastruktur investisiyaları müstəqil investisiyalara aid deyil

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

138. Məqsədinə görə layihələrin hansı növü mövcuddur?

- A) Yeni investisiya layihələri
- B) İstehsal edilən məhsulların aid olduğu sahəyə uyğun layihələr
- C) Yeniləmə layihələri
- D) Mənfəət əldə etmək məqsədi güdən layihələr
- E) Təbii ehtiyatlara əsaslanan layihələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

139. Texniki-iqtisadi hesabatlarda iqtisadi araşdırmaların əhatə etdiyi sahə hansıdır?

- A) Səlahiyyətlərin müəyyənləşdirilməsi
- B) İşçilərin seçimi
- C) Layihə müddətinin təyini
- D) Tutum seçimi
- E) Layihənin aid olduğu sahənin seçimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

140. İncəsənətə investisiyalaşdırılan kapital mülkiyyət formalarına görə hansı növə bölünür?

- A) Xüsusi
- B) Fərdi
- C) Ümumi
- D) Qeyri dövlət
- E) Daxili

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

141. İnvestisiyanın məqsədlərinə görə layihələrin hansı növü vardır?

- A) Bir illik realizə dövrlü qısamüddətli investisiya layihələri
- B) Orta investisiya layihələri
- C) Məhsul çeşidinin genişlənməsini təmin edən investisiya layihələri
- D) Səhmləşdirmə hesabına maliyyələşdirilən investisiya layihələri
- E) Müəssisənin digər layihələrinin realizəsindən asılı olmayan investisiya layihələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

142. Realizə müddətinə görə layihələrin hansı növü vardır?

- A) Bir illik realizə dövrlü qısamüddətli investisiya layihələri
- B) Daxili mənbələr hesabına maliyyələşən investisiya layihələri
- C) Müəssisənin digər layihələrinin realizəsindən asılı olan investisiya layihələri
- D) Sağlamlaşdırma investisiya layihələri
- E) Məhsul keyfiyyətinin yaxşılaşdırılmasını təmin edən investisiya layihələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

143. İnvestisiya resurslarının həcminə görə layihələrin hansı növü vardır?

- A) Daxili mənbələr hesabına maliyyələşən investisiya layihələri
- B) Kredit hesabına maliyyələşdirilən investisiya layihələri
- C) Sağlamlaşdırma investisiya layihələri
- D) Məhsul çeşidinin genişlənməsini təmin edən investisiya layihələri
- E) Kiçik investisiya layihələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

144. Maliyyələşdirmə mənbələrinə görə layihələrin hansı növü vardır?

- A) Məhsulun maya dəyərinin aşağı salınmasını təmin edən investisiya layihələri
- B) Bir illik realizə dövrü qısamüddətli investisiya layihələri
- C) Kredit hesabına maliyyələşdirilən investisiya layihələri
- D) Sağlamlaşdırma investisiya layihələri
- E) Orta investisiya layihələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

145. İnvestisiya layihələrinin maliyyələşdirilməsi sxemi işləndikdə nəzərdən keçirilən variantlar hansıdır?

- A) Tam xarici maliyyələşdirmə
- B) Lizing maliyyələşdirilməsi
- C) Nağd maliyyələşdirilmə
- D) Tam daxili maliyyələşdirmə
- E) Biznes maliyyələşdirilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Çağlar. Təşkilatlarda investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi metodları. 2016

146. Monitorinq xüsusi texnologiyaya əsasən həyata keçirilən qiymətləndirmə proseduru olaraq özünə nəi daxil edir?

- A) Keyfiyyət meyarlarının seçilməsi
- B) Donorların müəyyənləşdirilməsi
- C) Yazılı olmayan ünsiyyətdən istifadə etmək

D) Risklərin idarəedilməsi metodologiyası

E) Qiymətləndirmə meyarlarının seçilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

147. Monitoring xüsusi texnologiyaya əsasən həyata keçirilən qiymətləndirmə proseduru olaraq özünə nəi daxil edir?

A) Risklərin idarəedilməsi metodologiyası

B) Keyfiyyət meyarlarının seçilməsi

C) Donorların müəyyənləşdirilməsi

D) Yazılı olmayan ünsiyyətdən istifadə etmək

E) Alınan nəticələrin təhlili

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

148. Layihədə ekspert qiymətləndirmənin növü hansı variantda düzgün verilmişdir?

A) Əsas

B) Sorğu

C) İlkin

D) İqtisadi

E) Təşkilati

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

149. Layihədə ekspert qiymətləndirmənin növü olan ilkin, orta və yekun qiymətləndirmə hansı variantda düzgün verilmişdir?

A) İlkin - layihənin planlaşdırılması mərhələsində səmərəliliyinin qiymətləndirilməsidir

B) İlkin - layihənin donorların axtarılması mərhələsində səmərəliliyinin qiymətləndirilməsidir

C) Orta - layihənin nəticələrinin səmərəliliyinin qiymətləndirilməsidir

D) Yekun - gedişatının effektivliyinin qiymətləndirilməsidir

E) İlkin - layihənin tədarükçülərinin məhsullarının səmərəliliyinin qiymətləndirilməsidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

150. Layihənin ilkin qiymətləndirməsi hansı istiqamətdə aparılır?

A) Layihənin işçi qüvvəsinin sayının ekspertizası

B) Layihənin nəticəsinin effektivliyinin qiymətləndirilməsi

C) Layihənin realizə müddətində ekspertizası

D) Layihə məhsulunun keyfiyyətinin ekspertizası

E) Müqavilənin hazırlanmasının ekspertizası

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

151. Layihənin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə daxil olanı seçin.

A) Analoq metodu

B) Xalis xarici dəyər metodu

C) İmitasiya metodu

D) Təşkilati metod

E) Delphi metodu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

152. Qiymət sahəsində siyasətə aid olan fikri seçin.

A) Qiymətin kəmiyyət üzrə müqayisə oluna bilməsini təmin etməlidir

B) Bu, mövcud müəssisədir, hansı ki, istehsal etdiyi məhsula təyin etdiyi qiymət üçün nəzərdə tutduğu ümumi məqsəd və prinsiplərdir

C) Qiymətin keyfiyyət üzrə müqayisə oluna bilməsini təmin etməlidir

D) Məhsul keyfiyyətinin yüksəldilməsini təmin etməlidir

E) Qiymətqoyma siyasəti maksimal xərc imkanlarını təmin etməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.D.Çuvakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2009

153. Qiymətqoyma taktikası qiymət amilinin köməyi ilə müəssisənin qarşıya qoyduğu məsələlərin həlli üçün tətbiq edilən kompleks praktiki tədbirlərdir. Bu, praktiki tədbirlərə nə aid edilir?

A) İnvestisiya qoyuluşu

B) Müxtəlif yardımlar

C) Rəqiblərlə razılaşmalar

D) Müxtəlif güzəştlər

E) Qiymətdə azalmalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.D.Çuvakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2009

154. Tətbiq edildiyi miqyasa görə qiymətin növü hansı variantda düzgün verilmişdir?

A) Topdansatış qiymətlərinə

B) Pərakəndə satış qiymətlərinə

C) Milli bazar qiymətləri

D) Tənzimlənən qiymətlər

E) Liberal qiymətlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.T.Məmmədov. Marketingin əsasları. Bakı, 2007

155. Qiymətin dünya bazarı qiyməti kimi qəbul edilməsi üçün vacib olan şərti seçin.

A) İdxal-ixrac əməliyyatı müntəzəm xarakter daşmalıdır

B) İdarəetmə əməliyyatı müntəzəm xarakter daşmalıdır

C) İdxal-ixrac əməliyyatı inhisarçı rejimdə həyata keçirilməlidir

D) Marketing əməliyyatı kommersion xarakteri daşmalıdır



E) İdxal-ixrac əməliyyatı sadə xarakter daşımalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: A.T.Məmmədov. Marketingin əsasları. Bakı, 2007

156. Bölüşdürmə kanallarının xarakterinə görə qiymətin növü hansı variantda düzgün verilmişdir?

A) Regional bazar qiymətləri

B) Dünya bazarı qiymətləri

C) Milli bazar qiymətləri

D) İstehsalçı müəssisənin topdansatış-buraxılış qiymətləri

E) Liberal qiymətlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.T.Məmmədov. Marketingin əsasları. Bakı, 2007

157. Dövlətin qiymətə təsir səviyyəsinə görə qiymətin növü hansı variantda düzgün verilmişdir?

A) Topdansatış qiymətləri

B) Pərakəndə satış qiymətləri

C) Regional bazar qiymətləri

D) Dünya bazarı qiymətləri

E) Ciddi müəyyən edilən qiymətlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.T.Məmmədov. Marketingin əsasları. Bakı, 2007

158. Kommersiya kontraktının xarakterinə görə qiymətin növü hansı variantda düzgün verilmişdir?

A) Regional bazar qiymətləri

B) Transfert qiymətlər

C) Tənzimlənən qiymətlər

D) Liberal qiymətlər

E) Dünya bazarı qiymətləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.T.Məmmədov. Marketinqin əsasları. Bakı, 2007

159. Xərclərə əsaslanan qiymətqoyma metodlarının forması hansı variantda düzgün verilmişdir?

A) Qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu

B) Tender əsasında qiymətqoyma metodu

C) Tam xərclərə görə qiymətqoyma metodu

D) Lideri təqib etmə metodu

E) Zərərsiz çevik qiymətqoyma metodu

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.T.Məmmədov. Marketinqin əsasları. Bakı, 2007

160. Rəqabətə əsaslanan qiymətqoyma metodlarının forması hansı variantda düzgün verilmişdir?

A) Zərərsiz çevik qiymətqoyma metodu

B) Lideri təqib etmə metodu

C) Tam xərclərə görə qiymətqoyma metodu

D) Birbaşa xərclərə görə qiymətqoyma metodu

E) İntestisiyanın rentabelliği normasına görə qiymətqoyma metodu

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.T.Məmmədov. Marketinqin əsasları. Bakı, 2007

161. Tələbə əsaslanan qiymətqoyma metodlarının formaları hansı variantda düzgün verilmişdir?

A) Son hədd qiymətqoyma metodu

B) Lideri təqib etmə metodu

C) Tam xərclərə görə qiymətqoyma metodu

D) Qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu

E) Tender əsasında qiymətqoyma metodu

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.T.Məmmədov. Marketingin əsasları. Bakı, 2007

162. Marketingə əsaslanan qiymətqoyma metodlarının formaları hansı variantda düzgün verilmişdir?

A) Zərərsiz çevik qiymətqoyma metodu

B) Tələbin həcmi əsasında qiymətqoyma metodu

C) Son hədd qiymətqoyma metodu

D) Marketing strategiyasına əsaslanan qiymətqoyma

E) Tam xərclərə görə qiymətqoyma metodu

Testin çətinlik dərəcəsi: orta

İstinad: A.T.Məmmədov. Marketingin əsasları. Bakı, 2007

163. Kontrakt qiymətləri müəyyənləşdirilərkən istifadə edilərkən istifadə edilən əmsalı seçin.

A) Qablaşdırma xərclərinin düzəliş əmsalından

B) Müxtəlif məhsulgöndərmə yerinə gətirməyə görə düzəliş əmsalından

C) Qiymət dəyişikliyinə düzəliş əmsalından

D) Məhsul qiymətinin artırılmasının düzəliş əmsalından

E) Sövdələşməyə görə düzəliş əmsalından

Testin çətinlik dərəcəsi: çətin

İstinad: A.T.Məmmədov. Marketingin əsasları. Bakı, 2007

164. İstehlakçıya doğru səmtləşdirilmiş qiymətəmələgəlmə haqqında fikirlərdən hansı düzgün verilmişdir?

A) Məhsul növü üçün tələb edilən orta qiymət səviyyəsinin uçotu ilə həyata keçirilir

B) Təyin edilmiş qiymətlər rəqiblər tərəfindən təyin edilmiş orta qiymətlərlə üst-üstə düşə bilər

- C) Təyin edilmiş qiymətlər rəqiblər tərəfindən təyin edilmiş orta qiymətlərdən yuxarı ola bilər
- D) Qiymətlər müəyyənləşdirilərkən potensial alıcı üçün məhsulun faydalılıq səviyyəsi ən əsas faktordur
- E) Təyin edilmiş qiymətlər rəqiblər tərəfindən təyin edilmiş orta qiymətlərdən aşağı ola bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: A.D.Çuvakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2009

165. Rəqabətə doğru səmtləşdirilmiş qiymətəmələgəlmə haqqında fikirlərdən hansı düzgün verilmişdir?

- A) Bütöv məişət proqramları üçün və ya hər bir mövqenin çeşidi üçün qiymət səviyyələri üzrə bazara çıxarılan yeni məhsullar üçün başlanğıc qiymətlər üzrə ayrı-ayrılıqda yerinə yetirilməsi nəzərdə tutulur
- B) Firmanın istismar imicinə uyğun olan əmtəələrin orta bazar səviyyəsindən yüksək olan qiymətlərin təyin edilməsindən ibarətdir
- C) Məhsul vahidinə əlavələrin aşağı salınması mümkündür
- D) Bu halda ümumi mənfəətə uyğun şəkildə satıcı həcmnin artırılması ilə kompensasiya edilməlidir
- E) Məhsul növü üçün tələb edilən orta qiymət səviyyəsinin uçotu ilə həyata keçirilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: A.D.Çuvakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2009

166. Xərclər üzrə qiymətin əmələ gəlməsi metodunun əsas nöqsanları hansı cavablarda düzgün verilmişdir?

- A) Xərclər qiyməti alıcı üçün həmin əmtəənin faydalılığını əks etdirməsi
- B) Xərclər qiyməti alıcı üçün həmin əmtəənin faydalılığını əks etdirməməsi
- C) Faktiki maya dəyərinin müəyyən edilməsində və planlaşdırılan maya dəyərinin proqnozlaşdırılmasının münasibliyi
- D) Yeni əmtəənin istehsalını təşkil edərkən faktiki xərclərin formalaşdırılmasının asanlıığı
- E) Rəqiblərin qiymət strategiyasının nəzərə alınması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: A.D.Çuvakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2009

167. Xərclər üzrə qiymətin əmələ gəlməsi metodunun əsas nöqsanları hansı cavablarda düzgün verilmişdir?

- A) Faktiki maya dəyərinin müəyyən edilməsində və planlaşdırılan maya dəyərinin proqnozlaşdırılmasının münasibliyi
- B) Yeni əmtənin istehsalını təşkil edərkən faktiki xərclərin formalaşdırılmasının asanlıığı
- C) İstehsal səmərəliliyinin yüksəldilməsinin və maya dəyərinin uyğun əşəöi düşməsinin həmin əmtəyə olan alıcılıq səviyyəsindən asılı olmayaraq baş verməsi
- D) Rəqiblərin qiymət strategiyasının nəzərə alınması
- E) Məsrəflər üzrə bəzi xərc elementlərinin satış həcmindən asılı olmaması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: A.D.Çuvakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2009

168. Marjinal qiymət nəzəriyyəsinin əsas prinsipləri hansı variantda düzgün verilmişdir?

- A) Tələb və təklifin müxtəlif səviyyəli qiymətyaradıcı amillər kimi etirafı
- B) Tələb və təklif nisbətinin nəzərə alınmaması
- C) Rəqiblərin qiymət strategiyasının nəzərə alınması
- D) Bazarda tarazlığın qeyri müəyyənliyi
- E) Tələb və təklif nisbətinin nəzərə alınması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: A.D.Çuvakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2009

169. Layihələrin məqsədi necə formalaşır?

- A) Layihənin məqsədi aydın olmalıdır
- B) Layihənin məqsədi zaman yönümlü olmalıdır
- C) Layihənin büdcəsi konkret olmalıdır
- D) Layihənin məqsədi obyektiv olmalıdır
- E) Layihənin məqsədi stabil olmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

170. Layihənin məqsədi ilə bağlı hansı doğrudur?

- A) Verilmiş vaxt çərçivəsində parametrlərlə xarakterizə olunan nəticədir
- B) Müəyyən vaxt çərçivəsində əldə edilmiş nəticədir
- C) Layihənin yerinə yetirilməsi üçün nə qədər vəsaitin ayrılmasını göstərir
- D) Layihənin yerinə yetirilməsində asılılığın hansı struktura mail olmasını göstərir
- E) Layihənin növündən və xüsusiyyətindən asılı olaraq sistemin hansı vəziyyətdə olduğunu müəyyənləşdirir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

171. hansı layihənin tamamlanma dövründə istifadə olunan metodlara aiddir?

- A) Ehtiyatların idarə edilməsi metodları
- B) Layihənin realizətmə mərhələsində onun təhlil edilməsi metodları
- C) Layihənin səmərəliliyinin təhlili metodları
- D) Modellərin qurulması metodları
- E) İmitasiya metodları

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

172. hansı layihənin realizətmə dövründə istifadə olunan metodlara aiddir?

- A) Təqvim planlaşdırma metodları: vaxt, büdcə, ehtiyat və xərc
- B) Ehtimal, risk və büdcənin təhlili metodları
- C) Keyfiyyətin idarəedilməsi metodları
- D) Layihənin monitorinqi: uçot, nəzarət, işlərin gedişatının təhlili və dinamikası
- E) Layihədəki işlərin icra qrafiki

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

173. Layihənin konsepsiya fazasına daxil olanı seçin.

- A) Layihə rəhbərinin təyin olunması
- B) Layihənin son nəticəsi və məhsulun müəyyənləşdirilməsi
- C) Layihələrin dəyişdirilməsi zəruriliyinin müəyyən edilməsi və təsdiqi
- D) Alqı-satqı üzrə kontaktların bağlanması
- E) İş bölgüsünün operativ aparılması və planlaşdırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

174. Layihənin konsepsiya fazasına daxil olanı seçin.

- A) Tələb olunan vaxtı, ehtiyatı, vasitələri müəyyənləşdirmək
- B) Layihənin strukturunun işlənməsi
- C) Məhsulun keyfiyyət standartlarının müəyyənləşdirilməsi
- D) Layihənin son məhsulunun sınaqdan keçirilməsi
- E) Yekun sənədlərin hazırlanması

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

175. Layihənin tamamlanma fazasına daxil olanı seçin.

- A) Layihənin monitorinqi, işlərin koordinasiyası, proqnozlaşdırma və tənzimləmə işlərinin yerinə yetirilməsi
- B) Layihənin son məhsulunun sınaqdan keçirilməsi
- C) Layihənin maddi-texniki təminatının həyata keçirilməsi
- D) İşlərin yerinə yetirilmə planının hazırlanması
- E) Layihədəki risklərin müəyyənləşdirilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

176. Layihənin tamamlanma fazasına daxil olanı seçin.

- A) Layihənin texniki spesifikasiyası və onun təfsilatı ilə layihələndirilməsi
- B) Layihənin smetası və büdcəsinin müəyyənləşdirilməsi
- C) Münaqişə məsələlərinin həll edilməsi
- D) Layihənin mövcud vəziyyətinin təhlili və bu haqda məlumatın toplanması
- E) Layihə sifarişçisinin tələbləri öyrənilir, digər iştirakçılar müəyyənləşdirilir və kontraktlar bağlanılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

177. Layihənin hazırlıq fazasına daxil olanı seçin.

- A) Tələb olunan vaxtı, ehtiyatı, vasitələri müəyyənləşdirmək
- B) Layihənin məqsədini, texniki tapşırığını və nəticəsinin müəyyənləşdirmək
- C) Layihədə nəzərdə tutulan tikinti-quraşdırma, işəalma kimi işlərin yerinə yetirilməsi
- D) Layihənin tamamlanma prosesinin planlaşdırılması
- E) Tələb olunan ehtiyatların müəyyənləşdirilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

178. Layihənin hazırlıq fazasına daxil olanı seçin.

- A) Layihə iştirakçılarının əlaqələndirilməsi
- B) Yaranmış problemlərin dərhal həll edilməsi
- C) Yekun sənədlərin hazırlanması
- D) İşlərin yerinə yetirilmə planının hazırlanması
- E) Yeni yaradılmış obyekt üçün kadr hazırlığı

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

179. Layihənin icra fazasına daxil olanı seçin.



- A) Layihənin komanda heyətinin buraxılması
- B) Layihədəki işlərin yekunlaşdırılması və bağlanması
- C) Layihə iştirakçılarının əlaqələndirilməsi
- D) Layihənin təqvim planının hazırlanması
- E) Layihələrin dəyişdirilməsi zəruriyyətinin müəyyən edilməsi və təsdiqi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

180. Layihənin icra fazasına daxil olanı seçin.

- A) Alqı-satqı üzrə kontraktların bağlanması
- B) Qalmış ehtiyatların realizə edilməsi
- C) Layihənin təqdim etmə mexanizminin hazırlanması
- D) Layihə strukturunun işlənməsi
- E) Layihənin mövcud vəziyyətinin təhlili və bu haqda məlumatın toplanması

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

181. Layihənin həyata keçirilməsi zamanı predmet sahəsinin dəyişikliyə məruz qalan tərkib hissəsini seçin.

- A) İşlərin məqsəd, vəzifə və tərkibi həm layihənin işlənməsi prosesində, həm də müəyyən nəticələr əldə olunduqca dəyişilə, yaxud dəyişdirilə bilər
- B) Layihə dövründə yolverilmiş pozuntular layihə yekunlaşdıqda dəyişdirilə bilər
- C) Tender və alışırlar üzrə rəsmiləşdirilmiş sənədlər, təkliflərin qiymətləndirilməsi layihə yekununda dəyişilə bilər
- D) Layihənin adı, gözlənilən xərclər üçün ayrılmış ehtiyatlar dəyişdirilə bilər
- E) Layihənin nəticəsi, əldə edilmiş yekun materiallar dəyişilə bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

182. Dəyərin idarə edilməsi funksiyasına daxil olanı seçin.

- A) Vəziyyətin təhlili və qiymətləndirilməsi
  - B) Çəkilən xərclər üzrə smetanın, maliyyəşləşdirmə və büdcə mənbələrinin müəyyənləşdirilməsi
  - C) Qərarların hazırlanması və icraçıya çatdırılması
  - D) Yoxlama tarixlərinin vaxtının təyin edilməsi
  - E) Ehtiyatlar, müddət və s. üzrə məhdudiyyətlərin müəyyənləşdirilməsi
- Testin çətinlik dərəcəsi: orta
- İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

183. Verilən anlayışlardan hansı doğrudur?

- A) Əsas komanda üzvü - layihə çərçivəsində müəyyən tapşırıqları, işləri həyata keçirirlər
- B) Layihə meneceri - layihə menecerinin rəhbərliyi altında fəaliyyət göstərir, layihənin əsas icraçısı hesab olunur
- C) Sponsor - layihənin əsas təminatçısıdır (maliyyə və digər)
- D) Təchizatçı - layihədə marağı olan digər şəxslərdir
- E) Steykholder - layihəni lazım olan materiallarla, məhsul və xidmətlərlə təmin edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

184. Verilən anlayışlardan hansı doğrudur?

- A) Sponsor - layihənin məqsədlərinə nail olmağa cavabdeh olan şəxsdir
- B) Layihə meneceri - layihənin əsas maliyyə təminatçısıdır
- C) Müştəri - layihənin əsas icraçısı olaraq müəyyən işləri görür
- D) Steykholder - layihənin əsas təminatçısıdır (maliyyə, digər)
- E) Steykholder - layihədə marağı olan kredit təşkilatları, səhmdarlar və s. dir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

185. Risk anlayışının düzgün izah edildiyi variantı seçin.

- A) Əlavə məhsul partiyası hazırlandıqda meydana çıxan vəziyyətdir
- B) Əvvəl qəbul edilmiş qərarların nəticəsində meydana gəlmiş vəziyyətdir
- C) Resursların məhdudluğu halında yaranmış vəziyyətdir
- D) Qeyri-müəyyən, lakin mütləq əlverişsiz nəticəsi olan vəziyyətdir
- E) Əvvəl qəbul edilmiş qərarların nəticəsində meydana gəlmiş və gələcəkdə dəyişilməsi mümkün olmayan vəziyyətdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

186. Risklərin layihəyə təsirini azaldan və ya tamamilə aradan götürən antirisk tədbirlərinin növü hansı variantda düzgündür?

- A) Kənarlaşma
- B) Məhdudlaşdırma
- C) Kompromis
- D) Uyğunlaşma
- E) Nəzarət

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

187. Göstərilənlərdən keyfiyyət sahəsində məqsədə aid edilə bilər?

- A) Üç il ərzində gəlirin ikiqat artırılması
- B) Beş ildən sonra bazarda liderlik etmək
- C) Bazarın lideri olmaq
- D) Beş ildən sonra keyfiyyət sahəsində bazarda lider olmaq
- E) Gələn ildə satış miqdarını 20% artırmaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Babayev. Layihələrin idarəedilməsi metodologiyası. Bakı, 2003

188. Layihənin keyfiyyətli idarəedilməsi anlayışı altında nəi başa düşə bilərik?

- A) Layihə müddətinin minimallaşdırılması
- B) Layihə dəyərinin planlaşdırılması
- C) Layihənin keyfiyyətinin planlaşdırılması
- D) Layihənin yekunlaşdırılması
- E) Layihənin planlaşdırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

189. İstənilən layihə özündə düzgün aparılan hansı prosesi birləşdirir?

- A) Motivləşdirmə
- B) Maliyyələşdirmə
- C) Təyin etmə
- D) Nəzarətetmə
- E) Stimullaşdırma

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://mak.az/layih%C9%99-idar%C9%99edilm%C9%99si-20100602040542301c26.html>

190. Layihə rəhbərliyi özündə hansı əsas istiqaməti birləşdirir?

- A) Maliyyələşdirmə
- B) Layihə gedişatının qiymətləndirilməsi
- C) Qeyri birja əməliyyatından gəlirin istiqamətləndirilməsi
- D) Nəzarətetmə
- E) Layihənin yazılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://mak.az/layih%C9%99-idar%C9%99edilm%C9%99si-20100602040542301c26.html>

191. Layihə menecmentində təhlil hansı istiqamətdə həyata keçirilir?

A) Layihə müddətində - Xərc/fayda təhlili, ABC-təhliz, müqayisəli SWOT təhlil, brainstorming və s.

B) Layihə müddətində - Delphi metodu, ROI

C) Layihə müddətində - planlaşdırma, motivləşdirmə

D) Layihədən əvvəl - Alternativ xərclər təhlili, elementlərin təsirlik dərəcəsi, kommunikasiya sisteminin təhlili

E) Layihədən əvvəl - Xərc/fayda təhlili, ABC-təhliz, müqayisəli SWOT təhlil, brainstorming və s.

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://mak.az/layih%C9%99-idar%C9%99edilm%C9%99si-20100602040542301c26.html>

192. Layihəni xarakterizə edən əsas xüsusiyyət hansı variantda düzgün verilmişdir?

A) Kommunikasiya

B) Konkret müddət (başlanğıc və son)

C) Təhlil

D) Nəzarətmə

E) İstiqamətləndirmə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://lib.bbu.edu.az/read.php?item\\_type=lecture&file\\_type=pdf&file=92](http://lib.bbu.edu.az/read.php?item_type=lecture&file_type=pdf&file=92)

193. Layihənin bir hissəsinin, yaxud onun bütövlükdə icrası ilə əlaqədar olan ehtiyatların miqdarını müəyyənləşdirmək üçün hansı qiymətləndirmə metodundan istifadə edilir?

A) Analitik qiymətləndirmə (yəni funksional - dəyər təhlili, ehtiyatlar üzrə tələbatın müqayisəsi)

B) Funksional təhlil (yəni funksional - dəyər təhlili, ehtiyatlar üzrə tələbatın müqayisəsi)

C) Sistemli qiymətləndirmə (ehtiyatlar üzrə tələbatın müqayisəsi)

D) Problemlərin hesablanması (bu, daha çox sosial layihələrə aiddir)

E) Dinamik təhlil (təklidə və ya qrup şəklində)

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://lib.bbu.edu.az/read.php?item\\_type=lecture&file\\_type=pdf&file=92](http://lib.bbu.edu.az/read.php?item_type=lecture&file_type=pdf&file=92)

194. Layihədə dəyərin planlaşdırılması və xərclərin idarə edilməsi üzrə əsas vəzifə hansı variantda düzgün verilmişdir?

- A) Bağlanmış layihə müqavilələrinin maliyyələşdirilməsinin təhlili
- B) Layihə üzrə pul dövriyyəsinin müəyyənləşdirilməsi
- C) Ödənişə icazə verilməsi
- D) Layihə işlərinin strukturu üzrə xərclərin təhlili və qiymətləndirilməsi
- E) Büdcənin təsdiqi və idarə edilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://lib.bbu.edu.az/read.php?item\\_type=lecture&file\\_type=pdf&file=92](http://lib.bbu.edu.az/read.php?item_type=lecture&file_type=pdf&file=92)

195. Layihələr müxtəlif və çoxşaxəli ola bilər. Lakin layihələrin hamısına aid olan xüsusiyyət hansı variantda düzgün verilmişdir?

- A) Unikallıq
- B) Daimilik
- C) Fərqlilik
- D) Dəyişkənlik
- E) Eynilik

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://mak.az/layih%C9%99-idar%C9%99edilm%C9%99si-20100602040542301c26.html> layihə idarəedilməsi

196. Layihələrin mürəkkəbliyinə görə hansı növü vardır?

- A) Meqalayihələr
- B) Sadə
- C) Qısamüddətli
- D) Beynəlxalq
- E) Yenidənqurma

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://mak.az/layih%C9%99-idar%C9%99edilm%C9%99si-20100602040542301c26.html> layihə idarəedilməsi

197. Riskin idarəedilməsi planında risklərin idarəedilməsi prosesinin necə həyata keçirilməsi təsvir edilir. Bura daxil olan amili seçin.

- A) Risklərin başlanğıcının müəyyən edilməsində iştirak edənlərin rol və vəzifəi
- B) Risklərin planlaşdırılması metodologiyası
- C) Risklərin verdiyi zərərin təyini
- D) Risklərin idarəedilməsi metodologiyası
- E) Riskin bitməsini tanımaq üçün hədd meyarları

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

198. Riskin idarəedilməsi planında risklərin idarəedilməsi prosesinin necə həyata keçirilməsi təsvir edilir. Bura daxil olan amili seçin.

- A) Risklərin başlanğıcının müəyyən edilməsində iştirak edənlərin rol və vəzifəi
- B) Risklərin planlaşdırılması metodologiyası
- C) Risklərin verdiyi zərərin təyini
- D) Risklərin idarəedilməsi prosedurlarının periodikliyinə təyini
- E) Riskin bitməsini tanımaq üçün hədd meyarları

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

199. Risklərin müəyyənləşdirilməsinin metod və vasitə hansı variantda düzgün verilmişdir?

- A) Analoz metodu
- B) Sənədlərin təhlili
- C) İmitasiya metodu
- D) İqtisadi metod
- E) Təşkilati metod

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

200. Risklərin müəyyənləşdirilməsinin metod və vasitə hansı variantda düzgün verilmişdir?

- A) İmitasiya metodu
- B) SWOT analizi
- C) Analoq metodu
- D) İqtisadi metod
- E) Təşkilati metod

Testin çətinlik dərəcəsi: asan

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

201. Layihədə qeyri texniki daxili risklərdən olan marketinq riskinə aid olanı seçin.

- A) İşgüzar nüfuza zərər vurma riski
- B) Məhsul bazarının səhv seçilməsi
- C) Xammal və tikinti materiallarının tədarükündə gecikmələr
- D) Layihənin potensial müştərilərinin dəyişməsi
- E) Oğurluq riskləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

202. Layihədə qeyri texniki daxili risklərdən olan layihə iştirakçılarının riskinə aid olanı seçin.

- A) Xammal və tikinti materiallarının tədarükündə gecikmələr
- B) Layihələşmə səhvləri
- C) Bazarda strateji əməliyyatın səhv seçilməsi
- D) İstehsal gücünün səhv müəyyən edilməsi
- E) Məhsul bazarının səhv seçilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015



203. Layihədə qeyri texniki daxili risklərdən olan təşkilati və idarəetmə riskinə aid olanı seçin.

- A) Kadr dəyişikliyi riski
- B) İxtisassız kadrlar
- C) Layihənin potensial müştərilərinin dəyişməsi
- D) Oğurluq riskləri
- E) Rəhbərliyin dəyişməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

204. Layihədə qeyri texniki daxili risklərdən olan maliyyə riskinə aid olanı seçin.

- A) İxtisassız kadrlar
- B) Layihənin potensial donorlarının dəyişməsi riski
- C) Layihənin potensial müştərilərinin dəyişməsi riski
- D) Faiz dərəcəsi riski
- E) Layihənin düzgün planlaşdırılmaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

205. Layihədə qeyri texniki daxili risklərdən olan kommersion (məhsul satışı riskləri) riskinə aid olanı seçin.

- A) İxtisassız kadrlar
- B) Layihənin potensial müştərilərinin dəyişməsi
- C) Faiz dərəcəsi riski
- D) Layihənin düzgün planlaşdırılmaması
- E) Satış şəbəkəsinin olmaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

206. Layihədə qeyri texniki daxili risklərdən olan kommersiya (məhsul satış riskləri) riskinə aid olanı seçin.

- A) Məhsul bazarının səhv seçilməsi
- B) Xammal və tikinti materiallarının tədarükündə gecikmələr
- C) Layihənin potensial müştərilərinin dəyişməsi
- D) Məhsulun alış qiymətindəki gözlənilməz dəyişikliklər
- E) Layihənin düzgün planlaşdırılmaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

207. Layihədə texniki, texnoloji riskə aid olanı seçin.

- A) Layihənin potensial müştərilərinin dəyişməsi
- B) Faiz dərəcəsi riski
- C) İş qrafikinə pozulması
- D) Bazara girməkdə gecikmələrin olması
- E) Məhsulun tələb olunan dəyər şərti və qeyd edilmiş vaxtda satmağın mümkün olmaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

208. Layihədə texniki, texnoloji riskə aid olanı seçin.

- A) Avadanlıqlarda fasilələrin yaranması
- B) Məhsulun bölüşdürülməsi xərclərinin artması
- C) Nəqliyyat və saxlama zamanı məhsul itkisi
- D) Layihənin potensial müştərilərinin dəyişməsi
- E) Oğurluq riskləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

209. Layihədə texniki, texnoloji riskə aid olanı seçin.

- A) Avadanlıqların aşınması
- B) İxtisasız kadrlar
- C) Layihənin potensial müştərilərinin dəyişməsi
- D) Layihənin düzgün planlaşdırılmaması
- E) Satış şəbəkəsinin olmaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

210. Layihədə hüquqi riskə aid olanı seçin.

- A) Bazarda strateji əməliyyatın səhv seçilməsi
- B) İstehsal gücünün səhv müəyyən edilməsi
- C) Lisenziyadakı səhvlər
- D) Nəqlətmə və saxlama zamanı məhsul itkisi
- E) Layihənin düzgün planlaşdırılmaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

211. Layihədə xarici gözlənilməz riskə aid olanı seçin.

- A) İş qrafikinə pozulması
- B) Xammal və tikinti materiallarının tədarükündə gecikmələr
- C) Makroiqtisadi
- D) İşgüzar nüfuza zərər vurma riski
- E) Satış şəbəkəsinin olmaması

Testin çətinlik dərəcəsi: orta

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

212. Layihədə risklərin keyfiyyət analizinin metod və vasitəsinin düzgün verildiyi variantı seçin.

- A) Delphi metodu
- B) Ekspert sorğusu
- C) Analoq metodu
- D) SWOT analizi
- E) Sintez metodu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: L.N.Boronina, Z.V.Senuk. Layihələrin idarəedilməsinin əsasları. Ekaterinburq, 2015

213. Layihənin monitorinqinə aid olan fikri seçin.

- A) Müddət və xərclərlə bağlı bütün fəaliyyət növünün yoxlanılmasını özündə əks etdirir
- B) Layihənin ideyasının təyini prosesidir
- C) Layihənin reallaşdırılması zamanının təyini prosesidir
- D) Layihənin həyat dövrünün müəyyənləşdirilməsi prosesidir
- E) Layihənin işçi qüvvəsinin səlahiyyətləndirilməsi prosesidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: A.D.Çuvakov. Qiymətlər və qiymətin əmələ gəlməsi. Bakı, 2009

214. Xarici ticarət əməliyyatlarında istifadə edilən reixrac əməliyyatları nədir?

- A) Əmtəələrin ölkə sərhədlərindən kənara çıxarılması ilə xarici tərəfdaşlara satılması
- B) Əvvəllər xaricdən alınmış və heç bir dəyişikliyə məruz qalmamış əmtəələrin xarici tərəfdaşa satılmaqla ölkə sərhəddindən çıxarılması
- C) Əvvəllər xarici tərəfdaşa satılmış, lakin heç bir dəyişikliyə məruz qalmamış əmtəələrin alınıb ölkəyə gətirilməsi
- D) Əmtəələrin xarici tərəfdaşdan alınması ilə ölkə ərazisinə keçirilməsi
- E) Əvvəllər xaricdən alınmış və üzərində müəyyən dəyişiklik edilmiş əmtəələrin xarici tərəfdaşa satılmaqla ölkə sərhəddindən çıxarılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

215. Baş verməsi qabaqcadan nəzərdə tutulmayan (fors major) vəziyyətlərə aşağıdakılardan hansı aid deyil?

- A) Sel, yanğınlar
- B) Zəlzələ və daşqınlar
- C) Epidemiyalar
- D) Dövlət aktları, dövlət çevrilişləri
- E) Alıcının avans olaraq malın dəyərini ödəməməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

216. Kirayəyə verilən əmlakın istifadəsi zamanı çatışmazlıq aşkar edilərsə, icarəyəverən neçə gün müddətinə bunları aradan qaldırmalı və kirayə obyektini dəyişməlidir?

- A) 5 gün
- B) 10 gün
- C) 15 gün
- D) 20 gün
- E) 22 gün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

217. Əgər müqavilədə icarə müddəti göstərilməmişdirsə, icarəçi ən azı neçə gün əvvəl icarəverəni xəbərdar etməklə icarə müqaviləsinə birdəfəlik xitam verə bilər?

- A) 30 gün
- B) 21 gün
- C) 15 gün
- D) 45 gün
- E) 60 gün

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

218. Lizinqəverən aşağıdakılardan hansını həyata keçirməyə borclu deyil?

- A) Üçüncü şəxsin əmlak hüququ olan obyektini lizinqə verməlidir
- B) Sığortalamanın kimin xeyrinə olacağı ilə bağlı lizinqalanı xəbərdar etməlidir
- C) Müqavilədə razılaşdırılmış siyahıya və qiymətlərə uyğun olaraq müvafiq həcmdə lizinqalana əlavə xidmətlər göstərməlidir
- D) Əgər müqavilə lizinqəverən tərəfindən seçilmiş tədarükçü ilə imzalanıbsa, tədarükçü qarşısında həmrəy cavabdeh kimi lizinqalanın maraqlarını qoruyandır
- E) Üçüncü şəxsin əmlak hüququ olan obyektini lizinqə verməməlidir, əgər verərsə lizinqalan qarşısında məsuliyyət daşımamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

219. Aşağıdakılardan hansı lisenziyanın öhdəliklərinə aid deyil?

- A) Alınmış qeyri müstəsna lisenziya və nou-xaularda əks etdirilən məlumatların məxfiliyini qorumaq
- B) Ödəmələrin vaxtında yerinə yetiriləcəyinə dair sənədə razılaşdırılmış şərtlərlə zəmanət vermək
- C) Öz öhdəliyini lazımınca yerinə yetirmədikdə lisenziyaya dəymiş zərərin ödənilməsi üçün cavabdehlik daşımamaq
- D) İxtiradan istifadə edilməsinin vəziyyətinin yoxlanılmasında lisenziyanın nümayəndələrinə maneəçilik törətməmək
- E) Alınmış qeyri müstəsna lisenziya və nou-xaulardan yalnız sənədə nəzərdə tutulmuş istehsalda və həcmdə istifadə etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

220. Əmtəələrin bazarlara hərəkətində hansı satış kanalı düzgün göstərilməmişdir?

- A) İstehsalçı-istehlakçı

- B) İstehsalçı-topdan satış firması-istehlakçı
- C) İstehsalçı-topdan satış firması-pərakəndə satış-istehlakçı
- D) İstehsalçı-brOkar-agent-istehlakçı
- E) İstehsalçı-nəqliyyat şirkəti-brOkar-istehlakçı

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

221. Azərbaycan Respublikasında kommersiya fəaliyyəti hansı qanunlarla tənzimlənir?

- A) Azərbaycan Respublikasının Konstitusiyası, Mülki məcəllə, Dövlət Qulluğu haqqında qanun
- B) Azərbaycan Respublikası Antiinhisar Fəaliyyəti haqqında, Haqsız Rəqabət Haqda, İstehlakçıların Hüquqlarının Qorunması haqda qanun
- C) Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, İstehlakçıların Hüquqlarının Qorunması haqda qanun
- D) Azərbaycan Respublikası Antiinhisar Fəaliyyəti haqda, Əmək Məcəlləsi, Dövlət Qulluğu haqqında qanun
- E) Azərbaycan Respublikası Haqsız Rəqabət haqda qanun, Əmək Məcəlləsi, Mülki məcəllə

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

222. Respublikamızda aşağıdakı kommersiya fəaliyyətlərinin qiyməti dövlət tərəfindən tənzimlənir?

- A) Dərman preparatlarının sınağının keçirilməsi xidməti, Dövlət yollarının salınması və saxlanılması xidməti, torpaqlara bioloji, biOkimyəvi və kimyalaşdırma xidməti
- B) Xüsusi rabitə xidmətləri, dövlətə məxsus protez-ortopedik bərpa mərkəzlərinin xidməti, Dərman preparatlarının sınağının keçirilməsi xidməti
- C) Reklamın yerləşdirilməsi və tarifi, daşınan və daşınmaz əmlakların qiyməti, qeyri ərzaq mallarının ölkədaili daşınması tarifləri
- D) İçməli su və texniki su qiyməti, istilik enerjisi, isti su və istilik təhcizatı xidməti
- E) Neft və neft məhsullarının boru kəməri ilə daşınması xidməti, təbii qazın boru kəməri ilə nəqli

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

223. Kəmiyyət məhdudiyətlərinin ən geniş yayılmış forması olan kvotalar hansı istiqamətlərə bölünür?

A) Genişləndirici və qəbuledici

B) İdxal və ixrac

C) Daxili və xarici

D) Üfüqi və şaquli

E) Fasiləli və fasiləsiz

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

224. İnvestisiya fəaliyyəti subyektləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aşağıdakılardan hansını həyata keçirməyə borclu deyil?

A) Maliyyə vəsaiti və maddi sərvətlər əsasında həyata keçirdikləri investisiyanın həcmi və maliyyələşdirilməsi mənbəyi barədə yerli banklara müvafiq orqanların arayışını təqdim etmək

B) Əsaslı tikinti və icazə tələb edən digər işlər üçün müvafiq dövlət orqanlarından və xüsusi xidmətlərdən icazə almaq

C) Müəyyənləşdirilmiş qaydada gəlirlərin investorlar arasında pay bölgülərini ictimailəşdirmək və yayımlamaq

D) Müəyyənləşdirilmiş qaydada mühasibat və statistika hesabatlarını təqdim etmək

E) Haqsız rəqabətə yol verməmək və antiinhisar tənzimlənməsinin tələblərinə əməl etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_alıyy\\_tini-huquqi-t\\_nzıml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_alıyy_tini-huquqi-t_nzıml_nm_si.pdf)

225. Nizamnamə fondunun neçə faizindən çox hissəsi xarici investisiyadan ibarət olan müəssisələr öz istehsal etdikləri məhsulu lisenziyasız ixrac edə bilərlər?



A) 0,25

B) 0,2

C) 0,3

D) 0,4

E) 0,5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

226. İnvestisiyalar formalaşma xarakterinə görə hansı növlərə bölünürlər?

A) Uzun müddətli, qısa müddətli

B) Avtonom, sənayeləşdirilmiş

C) Gəlirli və sosial

D) Əmək, ticarət

E) Əsas fond, sosial

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

227. İnvestisiya fəaliyyətinin subyektlərinə aşağıdakılardan hansı aid edilə bilməz?

A) İnvestorlar

B) Sifarişçilər

C) Məlgöndərənlər

D) Məlsatanlar

E) İş icraçıları

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

228. Aşağıdakılardan hansılar bank investisiyası hesab edilə bilməz?

- A) Pul vəsaitləri
- B) İntellektual mülkiyyət
- C) Məqsədli bank depoziti
- D) Səhmlər
- E) Mərkəzi bankda vəsaitlər kimi aktivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

229. Hansı sahəyə qoyulan investisiyalar portfel investisiyalarıdır?

- A) Səhmlərə və qiymətli kağızlara
- B) Sənayeyə
- C) Ticarətə
- D) Kənd təsərrüfatına
- E) Xidmət sahələrinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

230. Satışın rentabellilik əmsalı nəyi özündə əks etdirir?

- A) Reallaşdırılmış məhsulun nə qədər hissəsinin əmək haqqı xərci olduğunu
- B) Reallaşdırılmış məhsulun nə qədər hissəsinin amortizasiya ayırmaları olduğunu
- C) Satışın maya dəyərini
- D) Reallaşdırılmış məhsul vahidinə nə qədər mənfəət düşdüyünü
- E) Reallaşdırılmış məhsul vahidinə nə qədər satış xərci düşdüyünü

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

231. Xüsusi kapitalın rentabellilik əmsalı özündə nəyi əks etdirir?

- A) İvestorun yatırdığı investisiyanın ümumi həcmi
- B) İvestordan əlavə, səhmlərin satışından əldə olunan pul vəsaitlərini
- C) İvestorun xərclədiyi hər bir manatdan nə qədər gəlir götürdüyünü
- D) İvestorun yatırdığı investisiyaya görə büdcə ödəmələrinin cəmini
- E) Səhmdarların faiz nisbətində pay bölgülərini

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

232. Bazar iqtisadiyyatında dövlət investisiya fəaliyyətinin aktivləşdirilməsi üzrə hansı tədbirləri həyata keçirməli deyil?

- A) Maliyyə sənaye qruplarının yaradılması
- B) Mülkiyyətçinin hüquqlarının qorunması
- C) Bütün riskləri öz üzərinə götürməsi
- D) Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
- E) Lisenziyalaşdırmanın inkişaf etdirilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

233. "Xarici investisiyaların qorunması haqqında" qanuna əsasən xarici investisiyalar hansı yollarla həyata keçirilə bilməz?

- A) Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birgə yaradılan müəssisələrdə payçılıq iştirakı
- B) Daxili investitorlara məxsus olan müəssisələrin yaradılması yolu ilə
- C) Qiymətli kağızların əldə edilməsi vasitəsi ilə
- D) Torpaq və digər təbii ehtiyatlardan istifadə hüquqlarının əldə edilməsi yolu ilə
- E) Yerli müəssisələrlə müqavilələrin bağlanması yolu ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

234. Hansı hallarda xarici investisiyalar rekvizisiya edə bilər?

- A) Təbii fəlakətlər və digər fəvqəladə hallarda
- B) İnflyasiyanın yüksəldiyi anda və fəvqəladə hallarda
- C) Müharibə şəraiti başlayanda
- D) Milli valyutanın dəyərdən düşdüyü halda
- E) Dövlət vergi rüsumlarının artırıldığı halda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

235. Azərbaycanda xarici investorlar özəlləşdirmədə iştirak edə bilər. Özəlləşdirmə zamanı nizamnamə kapitalında xarici investorların sayı neçə faizdən çox olduğu halda, bu müəssisələr xarici investisiyalı müəssisələr hesab edilir?

- A) 0,15
- B) 0,2
- C) 0,25
- D) 0,3
- E) 0,5

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

236. Dövlət innovasiya siyasətini həyata keçirmək üçün iqtisadi metodlardan da istifadə edir ki, bu metoda aşağıdakılardan hansı aiddir?

- A) Xüsusi tədqiqatlar üçün dövlət sifarişlərinin həyata keçirilməsi
- B) Xüsusi dövlət proqramlarının işlənilib hazırlanaraq qəbul edilməsi
- C) Özəl bölmədə elmi tədqiqatları həyata keçirən və maliyyələşdirən sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi
- D) Elmi laboratoriyaların, tədqiqat institutların saxlanması
- E) Kadrların hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

237. Kimlər Azərbaycan Respublikasında xarici investor olaraq qeydiyyatına alınmışlar?

- A) Xarici hüquqi şəxslər
- B) Xarici dövlətlər
- C) Beynəlxalq təşkilatlar
- D) Xarici vətəndaşlar
- E) Xaricdə daimi yaşayış yeri olan bütün Azərbaycan Respublikası vətəndaşları

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

238. Qanunvericilik dəyişdirildikdə, sonrakı qanunvericilik investisiya qoyuluşu şəraitini pisləşdirdikdə, neçə il ərzində xarici investisiya investisiyanın qoyulduğu tarixdəki qanunvericiliklə işləyə bilər?

- A) 1 il
- B) 4 il
- C) 5 il
- D) 10 il
- E) 12 il

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

239. Xarici investisiyalı müəssisələrdə nizamnamə fondunun neçə faizindəki məbləğdə ehtiyat fondu yaradılır?

- A) 0,1
- B) 0,2
- C) 0,25

D) 0,3

E) 0,35

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

240. Bir pəncərə prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı aşağıdakılardan hansıdır?

A) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərkibində Vergilər İdarəsi

B) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

C) Azərbaycan Respublikası Maliyyə Nazirliyi

D) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Notariatlar

E) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

241. Ölkəmizdə biznesə başlamaq üçün tələb edilən xərc adambaşına düşən kapitalın neçə faizini təşkil edir?

A) 0,02

B) 0,025

C) 0,027

D) 0,032

E) 0,035

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nziml\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nziml_nm_si.pdf)

242. "Xüsusi iqtisadi zonalər haqda" qanuna əsasən Respublikamızda xüsusi iqtisadi zonalarda aşağıdakılardan hansıların istehsalına və ya fəaliyyətinə icazə verilir?

A) Spirtli içkilərin

- B) Tütün məmulatlarının
- C) Qiymətli materialların
- D) Neft və təbii qazın hasilatı
- E) Ərzaq mallarının

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f\\_aliiy\\_tini-huquqi-t\\_nzimpl\\_nm\\_si.pdf](http://unec.edu.az/application/uploads/2015/07/Investisiya-f_aliiy_tini-huquqi-t_nzimpl_nm_si.pdf)

243. Realizə müddətinə görə orta müddətli investisiya layihələri hansı dövrləri əhatə edir?

- A) 1 ilədək
- B) 1 ildən 2 ilədək
- C) 1 ildən 3 ilədək
- D) 1 ildən 5 ilədək
- E) 2 ildən 5 ilədək

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İntestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

244. Müəssisələrin investisiya layihələrinin təsnifatına əsasən aşağıdakılardan hansı investisiyanın maliyyələşdirmə mənbəyi deyil?

- A) İşçilər hesabına maliyyələşdirilən investisiya layihələri
- B) Səhmləşdirmə hesabına maliyyələşdirilən investisiya layihələri
- C) Kredit hesabına maliyyələşdirilən investisiya layihələri
- D) Daxili mənbələr hesabına maliyyələşdirilən investisiya layihələri
- E) Qarışıq formada maliyyələşdirilən investisiya layihələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İntestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

245. Müəssisələrin investisiya layihələrinin layihələndirmə və texnologiya bölməsində nələr əks etdirilməlidir?

- A) Layihənin yerləşmə regionu, bazar və resurs mühiti
- B) Marketing tədqiqatlarının nəticələri
- C) İstifadə edilən xammal və materialların təsnifatı
- D) Təbii ətraf mühitin xarakteri və layihənin realizəsində təsir dərəcəsi
- E) Müəssisənin istehsal proqramı və istehsal gücü

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İntestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

246. Layihənin realizə büdcəsi müəssisənin investisiya layihələrinin hansı bölməsində əks etdirilir?

- A) Əmək resursları bölməsində
- B) İdarəetmənin təşkili bölməsində
- C) Layihənin realizə edilməsinin planlaşdırılması bölməsində
- D) Layihə və texnologiya bölməsində
- E) Xammal və tədarük bölməsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İntestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

247. Layihənin realizə qrafiki müəssisənin investisiya layihələrinin hansı bölməsində əks etdirilir?

- A) Layihə və texnologiya bölməsində
- B) Layihənin realizə edilməsinin planlaşdırılması bölməsində
- C) Layihələrin əsas ideyaları bölməsində
- D) Bazar və marketing konsepsiyasının təhlili bölməsində
- E) İdarəetmənin təşkili bölməsində

Testin çətinlik dərəcəsi: orta



İstinad: M.C.Ataşışiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvəstisiya fəaliyyətinin təşkili. Bakı, 2012

248. İşə qəbuletmənin təşkili və işçilərin öyrənilməsi planı müəssisənin investisiya layihələrinin hansı bölməsində əks etdirilir?

- A) Layihənin realizə edilməsinin planlaşdırılması bölməsində
- B) Xammal və tədarük bölməsində
- C) Bazar və marketinq konsepsiyasının təhlili bölməsində
- D) Əmək resursları bölməsində
- E) İdarəetmənin təşkili bölməsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: M.C.Ataşışiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvəstisiya fəaliyyətinin təşkili. Bakı, 2012

249. Müəssisədə aktivin balansdan silinmə dəyəri nə cür götürülür?

- A) Minimal qısa müddətdə mümkün olan satış dəyəri ilə bərabər götürülür
- B) Aktivin ilkin dəyəri ilə bərabər götürülür
- C) Aktivin sona qalıq dəyəri ilə bərabər götürülür
- D) Aktivin ümumi amortizasiya olunmuş dəyəri ilə bərabər götürülür
- E) Aktivin xalis balans dəyəri ilə bərabər götürülür

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşışiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvəstisiya fəaliyyətinin təşkili. Bakı, 2012

250. Aktivin qalıq dəyəri necə müəyyən edilir?

- A) Ümumi amortizasiya olunan dəyərdir
- B) İlkin dəyərin üzərinə aktivə çəkilən xərcləri gəlməklə
- C) İlkin dəyərdən aktivə çəkilən xərcləri çıxmaqla
- D) İlkin dəyərdən köhnəlmə dəyərini çıxmaqla
- E) İlkin dəyərin üzərinə köhnəlmə dəyərini gəlməklə

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

251. Müəssisənin hansı aktivlərinin dəyəri dəyişmir və daim ilkin dəyəri (aktivin müəssisəyə daxil olma anındakı) ilə qiymətləndirilir?

- A) Cari material aktivləri
- B) Müəssisənin maddi aktivləri
- C) Maliyyə aktivləri
- D) Müəssisənin qeyri maddi aktivləri
- E) Uzunmüddətli material aktivləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

252. Əsaslı aktivlər nəzəriyyəsinə görə aktivlərin qiymətləndirilməsinə hansı növ yanaşma mövcuddur?

- A) Əvəzetmə dəyəri konsepsiyası və bazar dəyəri konsepsiyası
- B) Sona qalıq dəyəri konsepsiyası və bazar dəyəri konsepsiyası
- C) İlkin dəyəri konsepsiyası və sona qalıq dəyəri konsepsiyası
- D) İlkin dəyəri konsepsiyası və bazar dəyəri konsepsiyası
- E) Amortizasiya dəyəri konsepsiyası və sona qalıq dəyəri konsepsiyası

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

253. İnvestisiya menecmenti təcrübəsində investisiya qiymətləndirilməsinin hansı metodu yoxdur?

- A) Balans qiymətləndirmə metodu
- B) Əvəzetmə metodu
- C) Bazar dəyərinin qiymətləndirmə metodu

D) Gələcək xalis pul axının qiymətləndirmə metodu

E) Ekspert metodu ilə qiymətləndirmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

254. Aşağıdakılardan hansı balans qiymətləndirmə metoduna aiddir?

A) Aktivin məcmu dəyərinin faktiki əks olunması ilə qiymətləndirilmə

B) Aktivlərin faktiki kompleksi əsasında qiymətləndirilmə

C) Qudvil nəzərə alınmaqla qiymətləndirilmə

D) Kotirovka dəyəri əsasında qiymətləndirilmə

E) Analoji dəyər əsasında qiymətləndirilmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

255. Aşağıdakılardan hansı reqressiya modelləşdirilməsi əsasında qiymətləndirilmə metodudur?

A) Vaxta görə həcmi dəyişən xalis pul axını ilə qiymətləndirilmə

B) Analoji dəyər əsasında qiymətləndirilmə

C) Ekspert metodu ilə qiymətləndirmə

D) Qudvil nəzərə alınmaqla qiymətləndirilmə

E) Daxili amillər əsasında qiymətləndirilmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

256. Müəssisələrdə maliyyə investisiyalaşdırmasının bir forması olan pul alətlərinin gəlirli növlərinə kapital qoyuluşunun əsas növü aşağıdakılardan hansıdır?

A) Kommersiya banklarındakı depozit əmanətləri

- B) Müəssisənin səhmləri
- C) Birjada olan qiymətli kağızlar
- D) Əsas vəsaitlərin dəyəri
- E) Hərraclara pul vəsaitinin tətbiqi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

257. Maliyyə investisiyasının gəlirlilik səviyyəsi nə cür müəyyən edilir?

- A) Müxtəlif maliyyə alətlərindən alınmış gəlirlərin cəmi kimi müəyyən edilir
- B) Müxtəlif maliyyə alətlərindən alınmış gəlirlərin onlara investisiya olunmuş vəsaitlərin məbləğinə nisbəti kimi müəyyən edilir
- C) Müxtəlif maliyyə alətlərindən alınmış gəlirlərlə onlara investisiya olunmuş vəsaitlərin məbləğinin cəmi kimi müəyyən edilir
- D) Müxtəlif maliyyə alətlərindən alınmış gəlirlərin onlara investisiya olunmuş vəsaitlərin məbləğinə nisbətinin 360 günə vurulması ilə müəyyən edilir
- E) Müxtəlif maliyyə alətlərindən alınmış gəlirlərin onlara investisiya olunmuş vəsaitlərin məbləğinin cəminin 360 günə nisbəti kimi müəyyən edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

258. Riskin səviyyəsinə görə dövlət qiymətli kağızları nəyə əsaslanır və nə qədər riskə malikdir?

- A) Borc öhdəliklərinə əsaslanır və ən yüksək riskə malikdir
- B) Borc öhdəliklərinə əsaslanır və ən az riskə malikdir
- C) Gəlir göstəricilərinə əsaslanır və orta riskə malikdir
- D) Gəlirlərə əsaslanır və ən az riskə malidir
- E) Gəlirlərə əsaslanır və ən çox riskə malikdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

259. Müəssisələrin qiymətli kağızlarının investisiya risklərinin səviyyəsi necə xarakterizə olunur?

- A) Risk səviyyəsi yüksəkdir, lakin fond bazarında ən yüksək likvidlik səviyyəsindədir
- B) Risk səviyyəsi aşağıdır, lakin fond bazarında ən yüksək likvidlik səviyyəsindədir
- C) Risk səviyyəsi yüksəkdir, lakin fond bazarında ən aşağı likvidlik səviyyəsindədir
- D) Risk səviyyəsi ortadır, lakin fond bazarında ən yüksək likvidlik səviyyəsindədir
- E) Risk səviyyəsi ortadır, bununla da fond bazarında orta likvidlik səviyyəsindədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

260. Divident ödənişlərinin növbəliliyin qorunması dərəcəsinə görə səhmlər hansı növlərə bölünür?

- A) Adi və mürəkkəb
- B) Sadə və mürəkkəb
- C) Adi və imtiyazlı
- D) Sadə və imtiyazlı
- E) Qısamüddətli və uzunmüddətli

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

261. Səhmdar kapitalın veriminin səviyyəsinin göstəricisi necə müəyyən edilir?

- A) Məcmu mənfəətin səhmdar kapitala nisbəti kimi
- B) Məcmu mənfəətin səhmdar kapitala nisbətinin 360 günə vurulması kimi
- C) Xalis mənfəətin istifadə olunan səhmdar kapitala nisbəti kimi
- D) Xalis mənfəətin səhmdar kapitala nisbətinin dövr günlərinə vurulması kimi
- E) Səhm kapitalının dəyərinin səhmdar cəmiyyətin ehtiyat fondunun dəyərinə nisbəti kimi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

262. Divident ödənişi əmsalı özündə nəyi əks etdirir?

- A) Səhmdar cəmiyyətin məcmu mənfəətinin içində nə qədər gəlir vergisi olduğunu
- B) Səhmdar cəmiyyətin dividendlərinin ümumi gəlirlərini
- C) Səhmdar cəmiyyətlərin xalis mənfəətinin hansı hissəsinin dividend kimi ödənilməsini
- D) Səhmdar cəmiyyətlərin ümumi gəlirlərinin əldə edilməsində çəkilən ümumi xərcləri
- E) Səhmdar cəmiyyətin xalis mənfəətinin hansı hissəsinin imtiyazlı səhm kimi ödənilməsini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

263. İmtiyazlı səhmlərin xalis aktivlərlə təminatı əmsalı necə müəyyən edilir?

- A) Müəyyən tarixə xalis aktivlərin məbləğinin səhmdar cəmiyyətin imtiyazlı səhmlərinin miqdarına nisbəti ilə
- B) Müəyyən tarixə xalis aktivlərin məbləğinin səhmdar cəmiyyətin adi səhmlərinin miqdarına nisbəti ilə
- C) Səhmdar cəmiyyətin imtiyazlı səhmərinin miqdarının adi səhmlərin miqdarına nisbəti ilə
- D) Müəyyən tarixə xalis aktivlərin məbləğinin səhmdar cəmiyyətin adi və imtiyazlı səhmlərinin miqdarına nisbəti ilə
- E) Səhmdar cəmiyyətin imtiyazlı səhmərinin miqdarının adi səhmlərin miqdarına nisbətinin 360 günə vurulması ilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

264. Qiymət və gəlirlərin nisbəti əmsalı necə hesablanır?

- A) Nəzərdən keçirilən dövrün başlanğıcına səhmin kotirovka qiymətinin nəzərdən keçirilən dövrdə səhmlərdən alınmış məcmu gəlirə nisbəti kimi
- B) Nəzərdən keçirilən dövrün başlanğıcına səhmin kotirovka qiymətinin üzərinə nəzərdən keçirilən dövrdə səhmlərdən alınmış məcmu gəlir gəlməklə

C) Nəzərdən keçirilən dövrün başlanğıcına səhmin kotirovka qiymətinin üzərinə nəzərdən keçirilən dövrdə səhmlərdən alınmış məcmu gəlir gəlmək və günlərin sayına vurmaqla

D) Nəzərdən keçirilən dövrün başlanğıcına səhmin kotirovka qiymətinin üzərinə nəzərdən keçirilən dövrdə səhmlərdən alınmış məcmu gəlir gəlməklə və xalis mənfəətə vurmaqla

E) Nəzərdən keçirilən dövrün başlanğıcına səhmin kotirovka qiymətinin nəzərdən keçirilən dövrdə səhmlərdən alınmış məcmu gəlirə nisbətini xalis gəlirə vurmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

265. Fond birjasında səhmin likvidlilik əmsalı özündə nəyi xarakterizə edir?

A) Səhmin ilkin qiymətini

B) Səhmin zəruri olduğu halda satış qiymətini

C) Səhmin başa gəlməsi üçün yaranan xərcləri

D) Səhmin az və ya çox likvidlilik qabiliyyətinin olmasını

E) Zəruri olduğu halda səhmin satışının tez likvidliyi imkanını

Testin çətinlik dərəcəsi: orta

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

266. Fond birjasında səhmin likvidlilik əmsalı necə müəyyən edilir?

A) Hərracda səhmlərin ümumi satış həcmindən onun yaranmasına sərf edilən xərclərə nisbəti kimi

B) Hərracda səhmlərin ümumi satış həcmindən həmin hərracda səhmlərə təklifin ümumi həcminə nisbəti kimi

C) Hərracda səhmlərə təklifin ümumi həcmindən onun yaranmasına sərf edilən xərclərə nisbəti kimi

D) Hərracda səhmlərə təklifin orta qiymətinin hərracda səhmlərin ümumi satış həcminə nisbəti kimi

E) Hərracda səhmlərə tələbin orta qiymətinin hərracda səhmlərə təklifin orta qiymətinə nisbəti kimi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

267. İmtiyazlı səhmlərin dəyərinin qiymətləndirilməsi modeli necə müəyyən edilir?

- A) Gözlənilən dövrdə imtiyazlı səhm üzrə nəzərdə tutulan dividendin məbləğinin imtiyazlı səhmin gözlənilən ümumi investisiya mənfəətliliyi normasına nisbəti kimi
- B) Gözlənilən dövrdə imtiyazlı səhm üzrə nəzərdə tutulan dividendin məbləğinin hərəcəda səhmlərin ümumi satış həcminə nisbəti kimi
- C) Gözlənilən dövrdə imtiyazlı səhm üzrə nəzərdə tutulan dividendin məbləğinin hərəcəda səhmə tələbin orta qiymətinə nisbəti kimi
- D) Gözlənilən dövrdə imtiyazlı səhm üzrə nəzərdə tutulan dividendin məbləğinin nəzərdən keçirilən dövrün başlanğıcına səhmin kotirovka qiymətinə nisbəti kimi
- E) Gözlənilən dövrdə imtiyazlı səhm üzrə nəzərdə tutulan dividendin məbləğinin hərəcəda səhmə təklifin orta qiymətinə nisbəti kimi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: M.C.Ataşiyev, R.N.Nurəliyeva, N.H.Abbasova. İnvestisiya fəaliyyətinin təşkili. Bakı, 2012

268. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan əsas müəssisənin və onun törəmə müəssisələrinin maliyyə hesabatları hansı hesabat tarixinə hazırlanmalıdır?

- A) Əsas müəssisənin hesabat tarixindən 5 ay sonra
- B) Əsas müəssisənin hesabat tarixindən 1 il əvvəl
- C) Əsas müəssisənin hesabat tarixindən 1 il sonra
- D) Eyni hesabat tarixinə hesablanmalıdır
- E) Müxtəlif hesabat tarixinə hesablanmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://adau.edu.az/img/page/tmp/Mac45Rxkwv.docx>, 28.11.2018/Konsolidə edilmiş maliyyə hesabatları

269. Törəmə müəssisələrin gəlir və xərcləri 18 nömrəli milli mühasibat standartlarına əsasən, birləşdirilmiş maliyyə hesabatlarına necə daxil edilir?

- A) Satış tarixindən başlayaraq daxil edilir



- B) Alış tarixindən başlayaraq daxil edilir
- C) Gəlirlər alış tarixi, xərclər satış tarixi kimi daxil edilir
- D) Gəlirlər satış tarixi, xərclər alış tarixi kimi daxil edilir
- E) Ancaq xərclər satış tarixi kimi daxil edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://adau.edu.az/img/page/tmp/Mac45Rxkvv.docx>, 28.11.2018/Konsolidə edilmiş maliyyə hesabatları

270. Azlıqların payı birləşdirilmiş maliyyə hesabatlarında nə cür təqdim olunur?

- A) Maliyyə hesabatlarında kapitaldan ayrıca təqdim edilir
- B) Maliyyə hesabatlarında kapitalın daxilində, əsas müəssisənin səhmdarlarının kapitallarından ayrıca olaraq təqdim edilir
- C) Maliyyə hesabatlarında kapitalın xaricində, əsas müəssisənin səhmdarlarının kapitallarının daxilində təqdim edilir
- D) Əsas müəssisənin səhmdarlarından ayrıca təqdim edilir, lakin maliyyə hesabatlarında təqdim edilmir
- E) Maliyyə hesabatlarında kapitaldan ayrıca təqdim edilir, lakin əsas müəssisənin səhmdarlarında təqdim edilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://adau.edu.az/img/page/tmp/Mac45Rxkvv.docx>, 28.11.2018/Konsolidə edilmiş maliyyə hesabatları

271. Əgər törəmə müəssisə daha çox mənfəət əldə edərsə və əvvəllər çoxluqlar tərəfindən azlıqların zərərləri qarşılənmişsa, bu zaman mənfəətin azlıqlar və çoxluqlar arasındakı bölgələrindən hansı doğrudur?

- A) Əvvəllər çoxluqlar tərəfindən ödənilmiş azlıqların zərərləri bərpa edilənədək çoxluqların payına aid edilir
- B) Yalnız çoxluqların payına aid edilir
- C) Yalnız azlıqların payına aid edilir
- D) Əvvəllər çoxluqlar tərəfindən azlıqların zərərləri ödənilməsindən asılı olmayaraq bərabər bölünür
- E) Əvvəllər çoxluqlar tərəfindən ödənilmiş azlıqların zərərləri bərpa edilənədək mənfəətin üçdə ikisi çoxluqların payına, üçdə biri azlıqların payına aid edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://adau.edu.az/img/page/tmp/Mac45Rxkvv.docx>, 28.11.2018/Konsolidə edilmiş maliyyə hesabatları

272. Asılı cəmiyyət əsas müəssisənin neçə faizinə malik təşkilatdır?

- A) 10-20%
- B) 20-30%
- C) 25-30%
- D) 25-40%
- E) 25-50%

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://adau.edu.az/img/page/tmp/Mac45Rxkvv.docx>, 28.11.2018/Konsolidə edilmiş maliyyə hesabatları

273. Aşağıdakılardan hansı birləşdirilmiş (konsolidə edilmiş) hesablara aid deyil?

- A) Konsolidə edilmiş hesabat hüquqi cəhətdən müstəqil hesabatdır
- B) Konsolidə edilmiş hesabat vahid təsərrüfat məqsədi kimi qrupun əmlak və maliyyə vəziyyətini xarakterizə edir
- C) Konsolidə edilmiş hesabat əsas və törəmə müəssisələrdən ibarət, müəssisə qrupu üzrə tərtib edilir
- D) Konsolidə edilmiş hesabatda əsas müəssisəyə xas olmayan, yəni azlıqların aktivləri və kapital payı ayrılır
- E) Konsolidə edilmiş hesabat qrupa daxil olan hər bir şirkətin maliyyə vəziyyəti və fəaliyyətinin nəticələri haqda icmal informasiyadan ibarətdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://adau.edu.az/img/page/tmp/Mac45Rxkvv.docx>, 28.11.2018/Konsolidə edilmiş maliyyə hesabatları

274. Müəssisələrin birləşməsi hansı tiplərdə baş verir?

- A) Üfüqi, şaquli
- B) Düz xətt, konqlomerat

- C) Tək hissəli və iki hissəli
- D) Üfüqi, şaquli, konqlomerat
- E) Tək hissəli və iki hissəli, konqlomerat

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://adau.edu.az/img/page/tmp/Mac45Rxkvw.docx>, 28.11.2018/Konsolidə edilmiş maliyyə hesabatları

275. Maliyyə cədvəllərinin analizi zamanı aşağıdakı hansı metoddan istifadə edilmir?

- A) Müqayisəli analiz metodu
- B) Şaquli analiz metodu
- C) Tendensiya analizi metodu
- D) Əmsal analizi metodu
- E) Azalan qalıq analizi metodu

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

276. Nisbətlər və ya əmsal analizi nəyə deyilir?

- A) Balans və mənfəət-zərər hesabatlarının maddələri arasında nisbətlər qurularaq aparılan analizə
- B) Yalnız balans maddələri arasında nisbətlər qurularaq aparılan analizə
- C) Balans və mənfəət-zərər hesabatlarının maddələri arasında fərqlər qurularaq aparılan analizə
- D) Mənfəət-zərər maddələri arasında nisbətlər qurularaq aparılan analizə
- E) Pul vəsaitləri maddələri arasında nisbətlər qurularaq aparılan analizə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

277. Aşağıdakılardan hansılar əmsal analizinin qrupu deyil?

- A) Likvidlilik əmsalları
- B) Maliyyə və ya borcluluq əmsalları

- C) Mənfəətlik əmsalları
- D) Tendensiya əmsalları
- E) Əməliyyat əmsalları

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

278. Likvidlik əmsalının mahiyyəti nədir?

- A) Bir şirkətin borc ödəmə gücünü ölçmək üçün istifadə edilir
- B) Bir şirkətin əsas vəsaitlərinin ilkin dəyərini ölçmək üçün istifadə edilir
- C) Bir şirkətin əsas vəsaitlərinin sona qalıq dəyərini ölçmək üçün istifadə edilir
- D) Bir şirkətin uzun müddətli debitor borclarının qalıq dəyərini ölçmək üçün istifadə edilir
- E) Bir şirkətin verdiyi avansların məhsulun maya dəyərində tutduğu faizi ölçmək üçün istifadə edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

279. Müəssisənin bank hesabında 3500 azn, kassa hesabında isə 1000 azn pul vəsaiti vardır. Müəssisənin 1 ilə qədərki debitor borcları 2000 azn və 1 ilə qədərki kreditor borcu 3000 azn olarsa, müəssisənin cari likvidlik əmsalını tapın.

- A) 2,16
- B) 2,88
- C) 1,16
- D) 1
- E) 0,33

Testin çətinlik dərəcəsi: orta

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

280. Müəssisənin bank hesabında 36850 azn və kassa hesabında 6240 azn pul vardır. Anbarda olan materialların və yarımfabrikat mallarının dəyəri 68510 azn və verilmiş avansları 6300 azn təşkil edir. Müəssisənin uzun müddətli kreditor borcu 190000 azn, bir

İllik bank kredit borcu isə 4500 azn təşkil edir. Bir illik debitor borclarının 6300 azn olduğunu nəzərə alsaq, bu müəssisənin ani likvidlilik əmsalını hesablayın.

- A) 0,58
- B) 12,37
- C) 10,97
- D) 8,18
- E) 0,42

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

281. Şirkət işçilərinə 8400 azn maaş hesablamış, lakin ödəniş etməmişdir. Hesablaşma hesabında 18400 azn və kassa hesabında 400 azn pul vəsaiti olduğu halda, bu müəssisənin nağd rasyosunu hesablayın.

- A) 2,19
- B) 46
- C) 2,23
- D) 0,04
- E) 21

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

282. Müəssisənin hesablaşma hesabında 5000 azn və kassa hesabında 6000 azn pul vardır. Əlavə olaraq, verilmiş avansları 9315 azn və bir illik debitor borcları 9500 azn təşkil edir. Müəssisədə işləyən işçilərə əmək haqqı olaraq ödənilməli olan borc 17800 azn olarsa, bu müəssisənin nağd rasyosunu müəyyən edin.

- A) 0,61
- B) 1,67
- C) 0,52
- D) 1,05
- E) 1,15

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

283. Müəssisə üçün maliyyə rasyoları nəyi ölçmək üçün istifadə edilir?

- A) Müəssisənin debitor borclarının maliyyələşməsində hansı mənbələrdən istifadə edildiyini ölçmək üçün
- B) Müəssisənin avans ödəmələrinin nədən maliyyələşdiyini ölçmək üçün
- C) Müəssisənin əmək haqqı ödəmələrinin nədən maliyyələşdiyini ölçmək üçün
- D) Müəssisənin maliyyələşməsində xarici borc və mənbələrdən nə dərəcədə istifadə edildiyini ölçmək üçün
- E) Müəssisənin istehsal etdiyi məhsullar üçün hansı materiallardan istifadə edildiyini ölçmək üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

284. Müəssisənin balansında 128000 azn dəyərində əsas vəsait və yığılmış amortizasiya hesabında 6200 azn məbləğ vardır. Debitor borclar hesabında 34200 azn, ümitsiz bərpa olunmayan borclar hesabında isə 2000 azn vardır. Müəssisənin nizamnamə kapitalı 200000 azn, bölüşdürülməmiş mənfəəti 28000 azn və uzun müddətli öhdəlikləri 8050 azn təşkil edərsə, bu müəssisənin leverec əmsalını hesablayın.

- A) 15,9
- B) 4
- C) 3,53
- D) 252,82
- E) 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

285. Müəssisənin bir illik kreditor borcu 2000 azn, uzun müddətli kreditor borcu 5000 azn və müəssisənin kapitalı 10000 azn təşkil edir. Müəssisənin kapitalın borcluluq %-i əmsalını tapın.

- A) 0,04
- B) 70

C) 0,25

D) 4

E) 25

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

286. Müəssisənin borclanma əmsalı özündə nəyi əks etdirir?

A) Kapitalın nə qədər hissəsinin satışdan əldə olunduğunu göstərir

B) Aktivlərin hansı hissələrinin borclardan maliyyələşməsinə göstərir

C) Pul vəsaitlərinin nə qədərlik hissəsinin satışlardan maliyyələşdiyini göstərir

D) Aktivlərin nə qədərlik hissəsinin kapitaldan maliyyələşdiyini göstərir

E) Satışlardan satışın maya dəyərinin çıxılmasını göstərir

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

287. Müəssisənin əsas vəsaitlərinin dəyəri 16200 azn, kassada olan pul vəsaitlərinin dəyəri 3200 azn və hesablaşma hesabında olan pul vəsaitlərinin dəyəri 6810 azn təşkil edir. Bir illik öhdəliklərin dəyərini 9200 azn nəzərə alsaq, bu müəssisənin borclanma əmsalını tapın.

A) 0,32

B) 0,351

C) 0,0182

D) 0,826

E) 0,031

Testin çətinlik dərəcəsi: orta

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

288. Şirkətin bank hesabında 5400 azn, kassa hesabında 3000 azn, debitor borc hesabında isə 9600 azn vəsait vardır. Şirkətin nizamnamə kapital hesabının 17000 azn və öhdəlik hesabının 6500 azn olduğunu nəzərə alsaq, bu şirkətin kapitalının adekvatlıq əmsalını tapın.

- A) 94,44
- B) 202,38
- C) 314,81
- D) 261,53
- E) 38,23

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

289. Maddi aktivlərin kapitala olan nisbəti əmsalı nəyi özündə əks etdirir?

- A) Maddi aktivlərin ümumi aktivlərin nə qədər hissəsini əhatə etdiyini
- B) Maddi aktivlərin ümumi xərclərin nə qədər hissəsini əhatə etdiyini
- C) Maddi aktivlərin ümumi gəlirlərin nə qədər hissəsini əhatə etdiyini
- D) Maddi aktivlərin nə qədərlik hissəsinin kapital tərəfindən qarşılandığını
- E) Maddi aktivlərin nə qədərlik hissəsinin nağd olaraq alındığını

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

290. Fəaliyyət rasyolarının bir hissəsi olan mal ehtiyatlarının orta satılma müddəti əmsalı nə cür hesablanır?

- A) Mal ehtiyatlarının satışlara bölünməsi ilə
- B) Mal ehtiyatlarının satılmış malların maya dəyərinə bölünməsi ilə
- C) Mal ehtiyatlarının ümumi aktivlərə bölünməsi və 365 günə vurulması ilə
- D) Mal ehtiyatlarının satışlara bölünməsi və 365 günə vurulması ilə
- E) Mal ehtiyatlarının satılmış malların maya dəyərinə bölünməsi və 365 günə vurulması ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

291. Fəaliyyət rasyolarının bir hissəsi olan debitorların orta yığım müddəti əmsalı nə cür hesablanır?



- A) Debitor borcların satılmış malların maya dəyərinə bölünməsi ilə hesablanır
- B) Debitor borcların satışlara bölünməsi ilə hesablanır
- C) Debitor borcların kreditor borclara bölünməsi ilə hesablanır
- D) Debitor borcların pul vəsaitlərinə bölünməsi və 365 günə vurulması ilə hesablanır
- E) Debitor borcların satışlara bölünməsi və 365 günə vurulması ilə hesablanır

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

292. Şirkətin uzun müddətli debitor borc hesabında 87600 azn, qısa müddətli debitor borc hesabında isə 6200 azn görünməkdədir. Şirkətin bir illik satışlarının cəmi məbləğini 125000 azn olaraq nəzərə alsaq, bu şirkətin debitor borclarının orta yığım müddətini tapın.

- A) 0,69
- B) 0,04
- C) 0,75
- D) 255,79
- E) 273,89

Testin çətinlik dərəcəsi: orta

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

293. Müəssisənin debitor borc hesabında 62000 azn, kreditor borc hesabında 34000 azn məbləğ görünməkdədir. Müəssisə 3 ay ərzində fəaliyyət göstərmiş və toplam satışları 143600 azn təşkil etmişdir. Bu müəssisənin debitor borclarının orta yığım müddətini tapın.

- A) 0,43
- B) 0,23
- C) 0,66
- D) 157,59
- E) 38,85

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

294. Müəssisənin altı ayda etdiyi satışların dəyəri 10200 azn təşkil etmişdir ki, bunun da 4000 azn hissəsini nağd olaraq almış, qalan hissəsini isə debitor borc olaraq hesablarında əks etdirmişdir. Satılmış malların maya dəyəri hesablanmış və 4300 azn təşkil etmişdir. Müəssisənin debitor borclarının orta yığım müddətini müəyyən edin.

- A) 109,41
- B) 70,58
- C) 153,87
- D) 146,47
- E) 221,86

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

295. Fəaliyyət əmsallarının bir hissəsi olan kreditorların orta ödəmə müddəti əmsalı nə cür hesablanır?

- A) Bir illik kreditor borcların satışlara bölünməsi ilə
- B) Bir illik debitor borcların bir illik kreditor borclara bölünməsi ilə
- C) Kreditor borcların satılmış malın maya dəyərində bölünüb, 365 günə vurulması ilə
- D) Kreditor borcların satışlara bölünüb, 365 günə vurulması ilə
- E) Kreditor borcların kapitala bölünüb, 365 günə vurulması ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

296. Müəssisənin ümumi aktivləri 180000 azn, kapitalı 147000 azn, kreditor borcları isə 63400 azn təşkil edir, müəssisə bir il ərzində 96300 azn məbləğdə satış etmiş və satılmış malların maya dəyəri 51000 azn olmuşdur. Kreditorların orta yığım müddətini müəyyən edin.

- A) 453,74
- B) 1288
- C) 1,24
- D) 37,29
- E) 689,2

Testin çətinlik dərəcəsi: orta

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

297. Fəaliyyət rasyolarının bir hissəsi olan kapitalın dövriyyə əmsalı nə cür hesablanır?

- A) Satışların kapitalın orta qiymətinə bölünməsi ilə
- B) Aktivlərin kapitalla bölünüb, 365 günə vurulması ilə
- C) Öhdəliklərin kapitalla bölünməsi ilə
- D) Öhdəliklərin kapitalla bölünüb, 365 günə vurulması ilə
- E) Pul vəsaitlərinin kapitalla bölünüb, 365 günə vurulması ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

298. A şirkətinin debitor borc hesabında qalığı 6850 azn, kassa hesabı qalığı 9820 azn, hesablaşma hesabının qalığı isə 610 azn təşkil edir. Bu müəssisənin əsas vəsaitlərinin ilkin dəyəri 32800 azn və yığılmış amortizasiya hesabının qalığı 2800 azn, nizamnamə kapital hesabı isə 44000 azn təşkil edir. A müəssisəsi B müəssisəsinə 10600 azn dəyərində mal satmış, əvəzində isə B şirkətindən 3000 azn dəyərində mal material almışdır. A müəssisəsinin kapitalın dövriyyə əmsalını tapın.

- A) 0,24
- B) 1,2
- C) 1,45
- D) 0,3
- E) 1,13

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

299. Mənfəətlilik rasyolarının bir hissəsi olan aktivlərin mənfəətlilik rasyosu nə cür hesablanır?

- A) Bütün xərclərin əldə edilmiş mənfəətə bölünməsi ilə
- B) Bütün xərclərin satılmış malların maya dəyərinə bölünməsi ilə
- C) Əldə edilmiş mənfəətin toplam aktivlərə bölünməsi ilə

D) Əldə edilmiş mənfəətin öhdəliklərə bölünməsi ilə

E) Bütün xərclərin satışlara bölünməsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

300. Mənfəətlilik rasyolarının bir hissəsi olan satışın mənfəətlilik rasyosu nə cür hesablanır?

A) Əldə edilmiş mənfəətin satışın maya dəyərinə bölünməsi ilə

B) Əldə edilmiş mənfəətin satışa bölünməsi ilə

C) Xərclərin satışa bölünməsi ilə

D) Xərclərin satışın maya dəyərinə bölünməsi ilə

E) Əldə edilmiş mənfəətin ümumi xərclərə bölünməsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

301. Müəssisənin balansında 3800 azn dəyərində mal material, 74000 azn dəyərində əsas vəsait və debitor borc hesabında 31200 azn vəsait vardır. Müəssisənin kapitalı 100000 azn, alınmış avansları 4500 azn, satışları isə 28000 azn təşkil edir. İlin sonuna müəssisənin əldə edilmiş mənfəətini 9200 azn nəzərə alsaq, satışın mənfəətlilik rasyosunu hesablayın.

A) 11,84

B) 10,86

C) 48

D) 32,85

E) 38,9

Testin çətinlik dərəcəsi: orta

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

302. Şirkətin amortizasiya xərci hesabında ilin sonuna 6000 azn vardır. İlin əvvəlinə ehtiyatlar hesabı 9000 azn, ilin sonuna ehtiyatlar hesabı 18500 azn, il ərzində ehtiyat alışı hesabı isə 38000 azn təşkil edir. Vergi və digər xərcləri 3500 azn, satışları isə 42000 azn təşkil etmişdir. Şirkətin satışın mənfəətlilik rasyosunu hesablayın.

A) 9,52

- B) 23
- C) 47
- D) 35
- E) 17,42

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

303. Müəssisənin ilin əvvəlinə ehtiyat hesabı 5000 azn, mal alışı hesabı 9500 azn, ilin sonuna isə bu hesab 0 olmuşdur. İllik satışları 71000 azn və illik ümumi xərcləri 4500 azn təşkil etmişdir. Müəssisənin satışının mənfəətlilik rasyosunu hesablayın.

- A) 136
- B) 80,47
- C) 86
- D) 73,23
- E) 93

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

304. 01.01.2018 tarixində A şirkətinin mal material hesabında 6000 azn dəyərində ehtiyat vardır. İl ərzində bu hesaba alışların dəyəri 52600 azn və ilin sonuna hesabın qalığı 2100 azn təşkil etmişdir. İl ərzində satışların həcmi 118500 azn, ilin sonuna aktivlərinin ümumi dəyəri 64000 azn, büdcə öhdəlikləri 9300 azn, əmək haqqı öhdəlikləri isə 5000 azn təşkil etmişdir. Müəssisənin aktivlərinin mənfəətlilik rasyosunu hesablayın.

- A) 74
- B) 96
- C) 89
- D) 185
- E) 162

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

305. Mənfəətlik rasyolarının bir hissəsi olan kapitalın mənfəətlik rasyosu nə cür hesablanır?

- A) Öhdəliklərin məcmu kapitalla bölünməsi ilə
- B) Əsas vəsaitlərin kapitalla bölünməsi ilə
- C) Aktivlərin məcmu kapitalla bölünməsi ilə
- D) Əldə edilmiş mənfəətin kapitalla bölünməsi ilə
- E) Satışların məcmu mənfəətə bölünməsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

306. 01.01.2018 tarixində müəssisənin əsas vəsaitləri 92500 azn dəyərində olmuş və 01.06.2018 tarixində bunların 62000 azn dəyərində olan hissəsini nağd olmayaraq satmışdır. 01.01.2018 tarixində müəssisənin kassa hesabında 3000 azn olduğu halda, 01.06.2018 tarixində nağd satışlardan dolayı kassa hesabında məbləğ böyüyərək 32400 azn olmuşdur. 01.06.2018 tarixində müəssisənin hesablaşma hesabında qalıq 4400 azn, uzun müddətli öhdəliklər hesabında qalıq 34200 azn, qısa müddətli bank kredit borcu hesabında isə 12000 azn olmuşdur. Müəssisənin 01.06.2018 tarixinə nağd əmsalını müəyyən edin.

- A) 2,95
- B) 1,07
- C) 3,06
- D) 2,7
- E) 0,79

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

307. Şirkətin kassa hesabında qalıq məbləğ 5000 azn, bank hesabında qalıq məbləğ 3000 azn.dir. Uzun müddətli debitor borc hesabında 62000 azn, qısa müddətli debitor borc hesabında isə 3900 azn vəsait vardır. Şirkət bu əməliyyatları həyata keçirmək üçün kapital hesabında olan məbləği böyüdərək 68000 azn-ə, qısa müddətli kredit borclarını böyüdərək 2000 azn-dən 6500 azn-ə, uzun müddətli öhdəliklərini böyüdərək 42000 azn-ə çatdırmışdır. Şirkətin nağd rasyosunu müəyyən edin.

- A) 11,36
- B) 4

C) 0,11

D) 0,19

E) 1,23

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

308. Müəssisənin aktivlərinin ümumi dəyəri 10000 azn təşkil edir ki, bunun da 3000 azn hissəsi mal materialın payına düşür. Müəssisənin qısa müddətli öhdəliklərinin həcmi 6000 azn müəyyən etsək, bu müəssisənin cəldlik əmsalını hesablayın.

A) 1,16

B) 1,66

C) 0,85

D) 0,7

E) 0,6

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

309. Müəssisənin balansında 8000 azn dəyərində əsas vəsait, mal material hesabında 6300 azn, uzun müddətli debitor borc hesabında 62000 azn, qısa müddətli debitor borc hesabında 32000 azn, kassa hesabında 1080 azn, hesablaşma hesabında isə 3000 azn vəsait vardır. Müəssisənin bir illik kredit borcu 9000 azn, işçilərə əmək haqqı borcu 6000 azn, uzun müddətli bank kredit borcu isə 81000 azn təşkil edir. Müəssisənin cəldlik əmsalını tapın.

A) 12,03

B) 2,93

C) 1,34

D) 0,76

E) 6,26

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

310. Müəssisənin ehtiyat asılılıq əmsalı nəyi özündə əks etdirir?

- A) Net fəaliyyət kapitalının nə dərəcədə satışlardan asılı olduğunu
- B) Net fəaliyyət kapitalının nə dərəcədə əsas vəsaitlərdən asılı olduğunu
- C) Net fəaliyyət kapitalının nə dərəcədə mal materiallardan asılı olduğunu
- D) Net fəaliyyət kapitalının nə dərəcədə qısa müddətli öhdəliklərdən asılı olduğunu
- E) Net fəaliyyət kapitalının nə dərəcədə uzun müddətli öhdəliklərdən asılı olduğunu

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

311. Müəssisənin əsas vəsaitləri 90000 azn dəyərində, kapital hesabı 60000 azn, öhtəliklər hesabında qalıq isə 40000 azn təşkil edir. Müəssisənin kapitalın borcluluq əmsalını hesablayın.

- A) 0,4444
- B) 1,5
- C) 2,25
- D) 0,6666
- E) 1,6666

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

312. Şirkətin mühasibat hesablarında əsas vəsaitlərinin qalıq dəyəri 91000 azn, yığılmış amortizasiya hesabında qalıq 5200 azn, debitor borc hesabında qalıq 34000 azn, kreditor borc hesabında isə 23000 azn vəsait vardır. Müəssisənin kapital hesabında qalıq 102000 azn və işçilərə hesablanıb, lakin ödənməmiş əmək haqqı hesabında qalığın 8000 azn olduğunu nəzərə alsaq, bu şirkətin kapitalın borcluluq əmsalını tapın.

- A) 0,2254
- B) 1,2254
- C) 0,3039
- D) 1,1745
- E) 0,0784

Testin çətinlik dərəcəsi: çətin



İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

313. Müəssisənin cari likvidlik əmsalı nəyi özündə əks etdirir?

- A) Müəssisənin bir illik borclarının xərclərindən çox olub-olmamasını
- B) Müəssisənin bir illik borclarının məcmu mənfəətdən çox olub-olmamasını
- C) Şirkətin kapitaldan maliyyələşmədən, öz qısa müddətli öhdəliklərini ödəyə bilmə qabiliyyətini
- D) Şirkətin öz qısa müddətli öhdəliklərini ödəyə bilmə qabiliyyətini
- E) Şirkətin öz uzun müddətli öhdəliklərini ödəyə bilmə qabiliyyətini

Testin çətinlik dərəcəsi: asan

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

314. Şirkətin kassa hesabında 5000 azn, uzun müddətli debitor borc hesabında 63000 azn, bir illik debitor borc hesabında 4110 azn, 18000 azn dəyərində isə mal material ehtiyatı vardır. Əlavə olaraq, şirkətin kapital hesabında 143000 azn, bir illik bank kredit öhdəliyi 8700 azn, uzun müddətli kredit öhdəliyi isə 62500 azn təşkil edir. Şirkətin cari likvidlik əmsalını tapın.

- A) 0,63
- B) 10,35
- C) 0,43
- D) 3,11
- E) 0,18

Testin çətinlik dərəcəsi: orta

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

315. Müəssisənin uzun müddətli öhdəlikləri 93000 azn, bir illik bank öhdəlikləri 6320 azn, kapital hesabı 210000 azn təşkil edir. Əsas vəsaitlərinin qalıq dəyərini 63000 azn, pul vəsaitlərinin ümumi cəmini 28500 azn nəzərə alsaq, bu müəssisənin borclanma əmsalını müəyyən edin.

- A) 0,4428
- B) 1,4761
- C) 1,1222

D) 0,2217

E) 1,0854

Testin çətinlik dərəcəsi: orta

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi

316. İqtisadi təhlil işlərində proses və təhlillərin səbəb əlaqələrinin öyrənilməsi və ölçülməsində hansı tədqiqat metodlarından istifadə edilir?

A) Sintetik və analitik

B) Qruplaşdırma və qiymətləndirmə

C) Balans əlaqələndirmə və kənarlaşma

D) Korrelyasiya və riyazi proqramlaşdırma

E) İnduksiya və deduksiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayilov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

317. Dinamika sıralarının tədqiqində hansı müqayisəli təhlildən daha çox istifadə edilir?

A) Az ölçülü müqayisəli təhlil

B) Balans müqayisəli təhlil

C) Trend müqayisəli təhlil

D) Bir ölçülü müqayisəli təhlil

E) Çox ölçülü müqayisəli təhlil

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayilov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

318. İqtisadi təhlil işində orta kəmiyyətlərin qiymətləndirilməsi, ayrıca götürülən göstəricinin bu kəmiyyətdə yerini, öyrənilən göstəricilər arasında qarşılıqlı əlaqələri aşkar etmək üçün hansı iqtisadi təhlil üsulundan istifadə edilir?

A) Müqayisə üsulu

B) Qruplaşdırma üsulu

C) Zəncirvari yerdəyişmə üsulu

D) Balans üsulu

E) Seçmə üsulu

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayilov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

319. Xidmətin keyfiyyətinə qiymətin verilməsində və onun yaxşılaşdırılması üçün əlavə xərcin faydalılığının müəyyən edilməsində hansı iqtisadi təhlil üsulundan istifadə edilir?

A) Müqayisə üsulu

B) Şəbəkə qrafiki

C) Qrafik üsulu

D) Korrelyasiya üsulu

E) Kütləvi xidmət nəzəriyyəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayilov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

320. Hansısa bir problemin səbəbini müəyyən etmək üçün iqtisadi təhlilin hansı üsulunda səsvərmədən istifadə edilir?

A) Ekspert üsulu

B) Hesablama üsulu

C) Ekstropoliasiya üsulu

D) Ən kiçik kvadratlar üsulu

E) Qrafik üsulu

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayilov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

321. Tərəflər arasında ziddiyyətlər yaranarsa, bu ziddiyyətin həll edilməsində iqtisadi təhlilin hansı üsulundan istifadə edilir?

A) Hesablama üsulu

B) Qrafik üsulu

C) Müqayisəli üsul

D) Oyun nəzəriyyəsi

E) İndeks üsulu

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

322. Vaxt əlamətinə görə təsərrüfat fəaliyyəti təhlilinin hansı növləri məlumdur?

A) Qabaqcadan və yerində təhlil

B) Qabaqcadan və birdəfəlik təhlil

C) Yerində və sonradan təhlil

D) Qabaqcadan və sonradan təhlil

E) Birtərəfli və indeks təhlil

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

323. İdarəetmə subyektinə görə təsərrüfat fəaliyyəti təhlilinin bu növü yoxdur?

A) Texniki-iqtisadi təhlil

B) Maliyyə-iqtisadi təhlil

C) İqtisadi-ekoloji təhlil

D) Marketing təhlil

E) Təsərrüfatdaxili təhlil

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

324. Auditor xidməti orqanları mütəxəssisləri tərəfindən müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək məqsədi ilə hansı təhlil növündən istifadə edilir?

A) Maliyyə-iqtisadi təhlil

B) Auditor təhlil

C) Sosial- iqtisadi təhlil

D) İqtisadi-statistik təhlil

E) İqtisadi-ekoloji təhlil

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

325. Məzmununa və öyrənilən məsələlərin əhatə dairəsinə görə iqtisadi təhlil hansı təhlillərə bölünür?

A) Kompleks və tematik təhlilə

B) Daxili və xarici təhlilə

C) Ucdantutma və seçmə təhlilə

D) Ucdantutma və kompleks təhlilə

E) Kompleks və seçmə təhlilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

326. Hansı təhlildə müəssisənin təsərrüfat vahidlərində inkişaf tempinə görə geridə qalan sahə seçilir, digər sahələrlə müqayisə edilərək geridə qalma səbəbi öyrənilir?

A) Kompleks təhlil

B) Ucdantutma təhlil

C) Seçmə təhlil

D) Xarici təhlil

E) Tematik təhlil

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

327. Təhlil işlərində istifadə olunan informasiya məlumatlarına görə uçot-informasiya mənbələrinə hansı sənəd və ya hesabatlar aid deyil?

A) Statistika uçotu və hesabatlar

B) Vergi hesabatları və bəyannamələr

C) İdarəetmə uçotu və hesabatlar

D) Sintetik və analitik uçot məlumatları

E) Daxili və xarici auditorlar tərəfindən aparılan yoxlamalara dair aktlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayilov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

328. Aşağıdakılardan hansı funksional-dəyər təhlilinin prinsipi deyil?

A) Optimal detallaşdırma

B) Ardıcılıq

C) Birincilik

D) Aparıcı həlqələrin müəyyən edilməsi

E) Optimal yanaşma

Testin çətinlik dərəcəsi: orta

İstinad: R.B.Əliyev. İqtisadi təhlilin nəzəriyyəsi. Bakı, 2002

329. Aşağıdakılardan hansı təsərrüfatlararası müqayisəli iqtisadi təhlilin obyektləridir?

A) Eyni və yaxud bir-biriləri ilə oxşar məhsul istehsal edən müəssisələr

B) Müxtəlif tipli sexləri olan, oxşar məhsul istehsal edən müəssisələr

C) İstehsalın təşkili və idarəetmə sistemi müxtəlif olan müəssisələr

D) Yardımçı istehsal və istehsala xidmət işləri müxtəlif olan müəssisələr

E) Eyni və yaxud bir-biriləri ilə fərqli məhsul istehsal edən müəssisələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: R.B.Əliyev. İqtisadi təhlilin nəzəriyyəsi. Bakı, 2002

330. Maliyyə vəziyyətinin trend təhlili nəyi özündə xarakterizə edir?

A) Bir neçə ilin hesabat göstəricilərinin ümumi həcmi xarakterizə edir

B) Bir neçə ilin hesabat göstəricilərinin bazis ili ilə müqayisədə nisbi kənarlaşmaları xarakterizə edir

C) Son ilin hesabatı ilə büdcə arasında dəyişiklikləri xarakterizə edir

D) Son ilin hesabatı ilə gələcək investisiyaların arasındakı dəyişiklikləri xarakterizə edir

E) Son ilin hesabatı ilə büdcə arasındakı nisbi kənarlaşmaları xarakterizə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

331. Maliyyə vəziyyətinin təhlilinə əsasən qısa müddətli maliyyə qoyuluşlarına aşağıdakılardan hansı aid edilmir?

- A) Başqa müəssisələrə verilən bir ilədək borclar
- B) Başqa müəssisədən əldə edilən qısamüddətli qiymətli kağızlar
- C) Müəssisənin kapitalı
- D) Bir ildən çox olmayan investisiya qoyuluşları
- E) Başqa müəssisələrə verilən avanslar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

332. Maliyyə vəziyyətinin təhlilində təmiz debitor borclar göstəricisi nə cür tapılır?

- A) Faktiki debitor borclarıdır
- B) Faktiki debitor borclardan şübhəli borclar üzrə ehtiyatı çıxmaqla
- C) Faktiki debitor borc ilə bərpa olunmayan debitor borcları cəmləməklə
- D) Faktiki debitor borcdan faktiki kreditor borcları çıxmaqla
- E) Faktiki debitor borcdan nağd satışları çıxmaqla

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

333. Maliyyə vəziyyətinin təhlilində istehsal sferasında olan cari aktivlərə nələr aiddir?

- A) Hazır məhsullar
- B) Pul vəsaitləri
- C) Qiymətli kağızlar
- D) Debitor borclar
- E) Az qiymətli və tez köhnələn əşyalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

334. Debitor borcların ödənilməsi əmsalı nə cür təyin edilir?

- A) Orta debitor borc məbləğini kreditor borclara bölməklə
- B) Orta debitor borc məbləğini aktivlərə bölməklə
- C) Orta debitor borc məbləğini pul vəsaitlərinə bölməklə
- D) Orta debitor borc məbləğini satışlara bölməklə
- E) Orta debitor borc məbləğini kapitalla bölməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

335. Maliyyə vəziyyətinin təhlilində xalis dövriyyə kapitalı nə cür müəyyən olunur?

- A) Cari aktivlər üzrə yekun məbləği cari passivlər üzrə yekun məbləğə vurmaqla
- B) Cari aktivlər üzrə yekun məbləği cari passivlər üzrə yekun məbləğə bölməklə
- C) Cari aktivlər üzrə yekun məbləğdən cari passivlər üzrə yekun məbləği çıxmaqla
- D) Cari aktivlər üzrə yekun məbləğin üzərinə cari passivlər üzrə yekun məbləği gəlməklə
- E) Cari aktivlər üzrə yekun məbləğdən uzunmüddətli passivlər üzrə yekun məbləği çıxmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

336. Cari aktivlərin örtülməsinə istifadə olunan kapital məbləği necə təyin olunur?

- A) Nizamnamə kapitalı üzrə ümumi məbləğdən qısa müddətli aktivlərin örtülməsinə istifadə olunan məbləğləri çıxmaqla
- B) Nizamnamə kapitalı üzrə ümumi məbləğdən qeyri maddi aktivlərin məbləğini çıxmaqla
- C) Nizamnamə kapitalı üzrə ümumi məbləğdən uzun müddətli və qeyri maddi aktivlərin örtülməsinə istifadə edilən məbləğlərin cəmini çıxmaqla
- D) Nizamnamə kapitalı üzrə ümumi məbləğdən maddi aktivlərin örtülməsinə istifadə edilən məbləğləri çıxmaqla
- E) Nizamnamə kapitalı üzrə ümumi məbləği qeyri maddi aktivlərin məbləyinə bölməklə



Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

337. Kreditor borcların dövretmə əmsalı necə müəyyən edilir?

- A) Reallaşdırılan məhsulun maya dəyərini kreditor borcların orta illik məbləğinə bölməklə
- B) Reallaşdırılan məhsulun alış dəyərini kreditor borcların orta illik məbləğinə bölməklə
- C) Reallaşdırılan məhsulun maya dəyərini kreditor borclara bölməklə
- D) Reallaşdırılan məhsulun satış dəyərini kreditor borclara bölməklə
- E) Reallaşdırılan məhsulun satış dəyərini kreditor borcların orta illik məbləğinə bölməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

338. Dövriyyə aktivlərinin idarəedilməsi üzrə cari aktivlərin uzunmüddətli öhdəliklərlə örtülən hissəsi necə təyin edilir?

- A) Uzunmüddətli aktivlərin cəmi məbləğindən xalis dövriyyə kapitalını çıxmaqla
- B) Uzunmüddətli aktivlərin cəmi məbləğindən cari öhdəlikləri çıxmaqla
- C) Uzunmüddətli aktivlərin cəmi məbləğindən uzunmüddətli öhdəlikləri çıxmaqla
- D) Cari aktivlərin cəmi məbləğindən xalis dövriyyə kapitalı və cari öhdəlikləri çıxmaqla
- E) Cari aktivlərin cəmi məbləğindən xalis dövriyyə kapitalı və uzunmüddətli öhdəlikləri çıxmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

339. Fəaliyyətdə olan müəssisənin dövriyyə kapitalına aşağıdakılardan hansı aid edilmir?

- A) Xammal və materiallar
- B) Yarımfabrikat və bitməmiş istehsal ehtiyatları
- C) Pul vəsaitləri və qiymətli kağızlar
- D) Debitor borclar
- E) Kreditor borclar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

340. Kreditor borcların dövr etmə müddəti necə müəyyən olunur?

- A) Orta istehsal ehtiyatları məbləğinin məhsul istehsalı məsrəflərinə nisbətini günlərin sayına vurmaqla
- B) Orta istehsal ehtiyatları məbləğinin məhsul istehsalı məsrəflərinə nisbəti ilə
- C) Orta kreditor borc məbləğinin məhsul satışı məbləğinə nisbətini günlərin sayına vurmaqla
- D) Orta kreditor borc məbləğinin məhsul satışı məbləğinə nisbəti ilə
- E) Orta debitor borcu məbləğinin kreditlə məhsul satışı məbləğinə nisbətini günlərin sayına vurmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

341. Xüsusi kapitalın dövr sürəti necə müəyyən olunur?

- A) Satışın həcmnin xüsusi kapitalın orta illik həcminə nisbəti kimi
- B) Satışın maya dəyərinin xüsusi kapitalın orta illik həcminə nisbəti kimi
- C) Debitor borcların həcmnin xüsusi kapitalın orta illik həcminə nisbəti kimi
- D) Kreditor borcların həcmnin xüsusi kapitalın orta illik həcminə nisbəti kimi
- E) Ümumi ehtiyatların həcmnin xüsusi kapitalın orta illik həcminə nisbəti kimi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

342. Xüsusi kapitalın istifadə əmsalı özündə nəyi ifadə edir?

- A) Kreditor borcların hansı hissəsindən müəssisənin təsərrüfat fəaliyyətində istifadə edildiyini
- B) Debitor borcların hansı hissəsindən müəssisənin təsərrüfat fəaliyyətində istifadə edildiyini
- C) Hesabat dövrünün sonuna mövcud olan cəlb edilmiş kapitalın hansı hissəsinin yeni daxil olan uzunmüddətli və qısamüddətli cəlb edilmiş kapitalla aid olmasını

D) Hesabat dövrünün sonuna mövcud olan xüsusi kapitalın hansı hissəsinin yeni daxil olan kapital olduğunu

E) Xüsusi kapitalın hansı hissəsindən müəssisənin təsərrüfat fəaliyyətində istifadə edildiyini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

343. İnvestisiya edilmiş kapitalın dövr sürəti necə müəyyən edilir?

A) Satışın həcmnin kapitalın orta illik həcminə bölünməsi ilə

B) Satışın həcmnin uzunmüddətli öhdəliklərə bölünməsi ilə

C) Satışın həcmnin qısamüddətli öhdəliklərə bölünməsi ilə

D) Satışın həcmnin xüsusi kapitalın orta illik həcmi ilə uzunmüddətli öhdəliklərin cəminə bölünməsi ilə

E) Satışın həcmnin xüsusi kapitalın orta illik həcmi ilə qısamüddətli öhdəliklərin cəminə bölünməsi ilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

344. Baş verməsinin əsas səbəblərindən asılılığına görə risklərə aşağıdakılardan hansı aid deyil?

A) Siyasi risklər

B) Təbii risklər

C) Nəqliyyat riskləri

D) Ekoloji risklər

E) Düşünülmüş risklər

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

345. Birbaşa maliyyə itkiləri risklərinə aşağıdakılardan hansı aid deyil?

A) Birja riski

- B) Selektiv risk
- C) Müflisləşmə riski
- D) Faiz riski
- E) Kredit risklərinin bir qismi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

346. Aşağıda göstərilənlərdən hansı sənaye müəssisələrində məhsul istehsalına məsrəflərin ümumi həcminə təsir göstərən birinci dərəcəli amil deyil?

- A) Məhsul istehsalının həcmnin dəyişilməsi
- B) Məhsul istehsalı strukturunun dəyişilməsi
- C) Məhsul istehsalına çəkilən xərclərin səviyyəsinin dəyişilməsi
- D) Müəssisənin qısa müddətli öhdəliklərinin həcmnin dəyişilməsi
- E) Daimi aktivlərin məbləğinin dəyişilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

347. Məhsulun maya dəyərində müstəqim əmək haqqı məsrəflərinin plana və keçmiş illərə görə artıb azalmasına hansı amillər təsir göstərmir?

- A) Məhsul istehsalı həcmnin artması
- B) Məhsul istehsalı strukturunun dəyişilməsi
- C) Məhsulun udel əməktutumunun dəyişilməsi
- D) Əmək ödənişi səviyyəsinin dəyişilməsi
- E) Cari aktivlərin və verilən avansların artması

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmaylov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

348. Material resurslarından istifadəni xarakterizə edən ümumiləşdirici göstəricilərə aşağıdakılardan hansı aid deyil?

- A) Məhsulun materialtutumu

- B) Məhsulun materialverimi
- C) Məhsulun maya dəyərində material sərfələrinin xüsusi çəkisi
- D) Materialdan istifadə əmsalı
- E) Materialın satış əmsalı

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

349. Məhsulun materialverimi nə cür müəyyən edilir?

- A) Hazır məhsulun (işin, xidmətin) dəyərini ona aid material məsrəfləri məbləğinə bölməklə
- B) Hazır məhsulun (işin, xidmətin) dəyərini ona aid əmək haqqı xərcləri məbləğinə bölməklə
- C) Hazır məhsulun (işin, xidmətin) dəyərini ona aid material məsrəfləri məbləğindən çıxmaqla
- D) Hazır məhsulun (işin, xidmətin) dəyərini ona aid əmək haqqı xərcləri məbləğindən çıxmaqla
- E) Hazır məhsulun (işin, xidmətin) dəyərindən materialın gətirilməsi üçün çəkilən xərcləri çıxmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

350. Aşağıdakılardan hansı planlaşdırma və təhlil işlərində ən çox tətbiq olunan material resurslarından istifadənin effektivliyini xarakterizə edən hissəvi göstəricilərdən deyil?

- A) Məhsulun xammaltutumu
- B) Məhsulun metaltutumu
- C) Məhsulun satıştutumu
- D) Udel konstruktiv materialtutumu
- E) Udel parametrial-materialtutumu

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslik. Bakı, 2010

351. Material resurslarından istifadənin effektivliyini xarakterizə edən məhsulun yanacaqtutumu göstəricisi necə müəyyən edilir?

- A) İstehlak edilən elektrik enerji dəyərini ümumi məhsulun həcminə bölməklə
- B) İstehlak edilən elektrik enerji dəyərini yarımfabrikat məhsulun həcminə bölməklə
- C) İstehlak edilən yanacagın dəyərini ümumi məhsulun həcminə bölməklə
- D) İstehlak edilən yanacagın dəyərini yarımfabrikat məhsulun həcmindən çıxmaqla
- E) İstehlak edilən yanacagın dəyərini ümumi məhsulun həcminə vurmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

352. Material resurslarından istifadənin effektivliyini xarakterizə edən məhsulun yarımfabrikattutumu göstəricisi necə hesablanır?

- A) İstehlak olunan yarımfabrikatın və komplektləşdirici məmulatların dəyərini ümumi məhsulun həcminə bölməklə
- B) İstehsal olunan yarımfabrikatın dəyərini ümumi məhsulun həcminə bölməklə
- C) İstehlak olunan yarımfabrikatın dəyərini ümumi məhsulun həcmindən çıxmaqla
- D) Məmulat vahidi istehsalında istehlak olunan materialların dəyərini məmulatın dəyərinə bölməklə
- E) Məmulat vahidi istehsalında istehlak olunan materialların dəyərindən məmulatın dəyərini çıxmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayılov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

353. Material resurslarından istifadənin effektivliyini xarakterizə edən məmulatın udel materialtutumu necə müəyyən edilir?

- A) Məmulat vahidi istehsalında istehlak edilən materialların dəyərindən məmulatın qiymətini çıxmaqla
- B) Məmulat vahidi istehsalında istehlak edilən materialların dəyərini məmulatın qiymətinə bölməklə
- C) Ümumi sərf edilən materialların dəyərini məmulat vahidi istehsalında istehlak edilən materialların dəyərinə bölməklə

D) Ümumi sərf edilən materialların dəyərindən məmulat vahidi istehsalında istehlak edilən materialların dəyərindən çıxmaqla

E) Ümumi sərf edilən materialların dəyərini ümumi satışlara bölməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayilov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

354. Konstruktiv udel materialtutumu əmsalı necə müəyyən edilir?

A) Məmulatın təmiz çəkisini texniki parametr vahidinə vurmaqla

B) Məmulatın təmiz çəkisindən ona sərf edilən material qiymətini çıxmaqla

C) Məmulatın təmiz çəkisini texniki parametr vahidinə bölməklə

D) Material məsrəfinin istehsal gücünü məhsuldarlıq vahidinə bölməklə

E) Material məsrəfinin istehsal gücünü yükqaldırma vahidinə vurmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.M.Mahmudov, T.Ş.Zeynalov, M.M.İsmayilov. İqtisadi təhlil. Dərslük. Bakı, 2010

355. Aşağıdakılardan hansı müəssisənin əmlakının (mülkiyyətinin) mənbəyi ola bilməz?

A) Əvəzsiz ödəmələr və xeyriyyəçilərin ödəmələri

B) Digər müəssisə və təşkilatların, habelə vətəndaşların iyanələri

C) Qiymətli kağızlar və onlardan alınan gəlirlər

D) Müsabiqə, auksion, tender vasitəsilə dövlət mülkiyyətinin satın alınması

E) Müəssisənin işçilərinə verdiyi əmək haqqı ilə bağlı maddi və pul vəsaitləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

356. Fərdi firmanın sahibkarı hansı hallarda sərbəst qərar vermə səlahiyyətinə malik deyil?

A) İşçilərin işə götürülməsində

B) İşçilərin işdən azad edilməsində

C) Müqavilələrin imzalanmasında

D) Bütçəyə olan ödəmələrin nə qədər olmasına qərarın verilməsində

E) İstehsalın, işin, xidmətin həcminin müəyyən edilməsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

357. MMC-lər hansılardır?

A) Hər bir sahibkarın yaratdığı vəsait müqabilində cavabdehlik daşdığı fiziki şəxs statusuna malik olan müəssisə və firmalar

B) Hər bir sahibkarın yaratdığı vəsait müqabilində cavabdehlik daşdığı hüquqi şəxs statusuna malik olan müəssisə və firmalar

C) Bir neçə şəxs tərəfindən yaradılan və idarə edilən müəssisə və firmalar

D) Sahibinin öz maraqları naminə sərbəst surətdə təsərrüfat fəaliyyəti göstərdiyi müəssisə və firmalar

E) Məhdud məsuliyyətli tərəfdaşlıq (yoldaşlıq) müəssisə və firmaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

358. Kommersiya fəaliyyətində istifadə edilən müqavilələrin əsas formalarına aşağıdakılardan hansı aid deyil?

A) İcarə və lizing müqavilələri

B) Qarşılıqlı ticarət müqavilələri

C) Xammalla ticarət müqavilələri

D) Podrat müqavilələri

E) Ezamiyyət müqavilələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013



359. Hansı müqavilələrdə bir tərəf (komissioner) müəyyən haqq müqabilində digər tərəfin (komitent) tapşırığı ilə öz adından, lakin komitentin hesabına bir və ya bir neçə razılaşmanı həyata keçirməyi öhdəsinə götürür?

- A) Komissioner müqavilələr
- B) Yük daşımalar üzrə müqavilələr
- C) Anbarda saxlanma müqaviləsi
- D) Tədarük müqaviləsi
- E) Əmək müqaviləsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

360. Əmək müqaviləsi hansı şəxslər arasında imzalanır?

- A) İşəgötürənlə sahibkar arasında
- B) İşəgötürənlə mülkiyyətçi arasında
- C) İşəgötürənlə işə qəbul olunan arasında
- D) İşə qəbul olunanla səhmdarlar arasında
- E) Səhm kapitalına malik olan fiziki şəxslə işəgötürən arasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

361. Aşağıdakılardan hansı məhsul (xidmət) satışının növü deyil?

- A) Birbaşa-dolayı
- B) İntensiv
- C) Selektiv
- D) Yoxlanılmış
- E) İstiqamətlənməmiş

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

362. Cəlb edilmiş qiymətli kağızlardan təşkil olunmuş investisiya-maliyyə portfelinin qiymətdən düşməsi hansı risk növünün yarana bilməsinə zəmin yaradır?

- A) Bazar riskinə
- B) İnvestisiya riskinə
- C) Maliyyə riskinə
- D) Kommersiya riskinə
- E) İstehsal riskinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

363. Kommersiya fəaliyyəti prosesinin nəzərdə tutulduğundan zəif sürətlə baş verməsi nəticəsində meydana çıxan itkilər, risk nəticəsində yaranan hansı itkilərə aiddir?

- A) Material itkiləri
- B) Əmək itkiləri
- C) Maliyyə itkiləri
- D) İş vaxtı itkisi
- E) Xüsusi itkilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

364. Beynəlxalq təcrübədə kommersiya fəaliyyətində vasitəçilərin hansı növləri vardır?

- A) Komissionerlər, konsiqnatorlar, ticarət agentləri
- B) Satış menecerləri, sadə vasitəçilər, etibarlılar
- C) Satış menecerləri, ticarətçilər, topdan satıcılar
- D) Ticarətçilər, topdan satıcılar, ticarət agentləri

E) Komissionerlər, topdan satıcılar, etibarlılar

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

365. Üçüncü şəxslərlə münasibətdə komissionerlər nə qismində çıxış edirlər?

A) Alıcı qismində

B) Vasitəçi qismində

C) Mübadiləçi qismində

D) Satıcı qismində

E) İcarədarçı qismində

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

366. Satış vasitəçilərinin bir növü olan distributorların iş prinsipinə aşağıdakılardan hansı aid deyil?

A) Distributor bazarda sərbəst fəaliyyət göstərir

B) Distributorun satıcı qarşısındakı öhdəliyinin alıcının distributor qarşısındakı öhdəliyi ilə heç bir əlaqəsi yoxdur

C) Distributor satıcıdan aldığı malların xarab olması, itkisi üzrə risqi özü daşıyır

D) Distributor alıcılara verdiyi kreditlə bağlı bütün riskləri özü daşıyır

E) Distributor satıcıdan aldığı malların satış qiymətini və satışın digər şərtlərini özü müəyyənləşdirə bilməz

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

367. Biznes planının ən əsas bölməsi olan mayillə planında aşağıdakı sənədlərdən hansı istifadə edilmir?

A) Pul xərclərinin və gəlirlərinin balansı

- B) Satışın həcmının proqnozlaşdırılması
- C) Gəlirlər və xərclər cədvəli
- D) Firmanın aktivlərinin və passivlərinin yekun balansı
- E) Kapitalda baş verən dəyişiklik haqda qrafik

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Q.Əliyev, Ş.T.Əliyeva, R.T.Əliyev. Kommersiya fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2013

368. Müəssisənin ilin əvvəlinə ehtiyat hesabında qalıq 9540 azn, illik olaraq ehtiyat alışı 10000 azn və ilin sonuna anbar qalığı 3000 azn təşkil etmişdir. Müəssisənin bir il üzrə satışlarının həcmi 63240 azn, istehsal və inzibati xərcləri 6300 azn olduqda, bu müəssisənin satışlarının mənfəətlilik əmsalını müəyyən edin.

- A) 0,6388
- B) 0,1581
- C) 0,1508
- D) 0,7384
- E) 0,0996

Testin çətinlik dərəcəsi: orta

İstinad: [kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html](http://kayzen.az/blog/investisiya/2694/maliyye-analizi.html), 28.11.2018/Maliyyə analizi